iqtisadi quidretimiz namine!

HEYVANDARLIQ SAHƏSİNDƏ CİDDİ DÖNÜŞ YARATMAQ ZAMANIN DİKTƏSİDİR



VERGİ

Vergilər Nazirliyində KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib

SOH. 3



INNOVASIYA

SOH.5

www.iqtisadiyyat.com

Nº 20 (915) 20 - 26 may

2016-cı il

Həftəlik iqtisadi, ictimai-siyasi müstəqil qəzət

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Prezident İlham Əliyevin Vyana görüşləri

Mayın 16-da Avstriya Respublikasına işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətindən məmnunluq ifadə olunmuşdur.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılmışdır.

Mayın 16-da Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.

Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin son dövrlər cəbhə xəttində baş verən

hadisələrdən narahatlığını ifadə etmisdir. Bu səbəbdən də həmsədr dövlətlərin Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi qənaətinə gəldiklərini vurğulayan Con Kerri bu görüşdə bir sıra məsələlərlə bağlı müəyyən razılığın əldə olunmasının vacibliyinə toxunmuşdur.

Mayın 16-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.



Nazir müavini: "Suyun qiymətinin artırılması fermerlərə təsir etməyəcək"



"Suyun qiymətinin artırılması kənd təsərrüfatı məhsulları isteh- subyektiv və obyektiv səbəblərdən salçılarına o qədər də təsir etmə-

Bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev keçirilən mətbuat konfransında

"Kənd Təsərrüfatı Nazirliyi də çalışır ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları vaxtlı-vaxtında su ilə təmin olunsunlar. Bir sıra suyun qiymətinin artırılması kənd təsərrüfatı məhsulları istehsalçılarına o qədər də təsir etməyəcək. Lakin suvarma prosesində texniki vəziyyəti yüksəltmək bizim əsas məqsədimizdir. Verilən sudan səmərəli istifadəni təmin etmək, itkiyə yol verməmək lazımdır", - deyə nazir müavini qeyd edib.

Beynəlxalq Bank kartla verilən kreditlərin faizini 14% aşağı saldı



Azərbaycan Beynəlxalq Bankının (ABB) hissə-hissə ödəniş imkanlı kredit kartı olan "ElKart"dan istifadə indi daha da sərfəli oldu.

Bank "ElKart"-dan istifadə tariflərini xeyli aşağı salıb.

ABB-dən daxil olmuş məlumata görə, ilk növbədə, bu kartla verilən kreditlərin faiz dərəcəsi 36%-dən 22%-dək azaldılıb (14% endirilib). Nağdlaşdırma üzrə komisyon haqq da 3%-dən 1%-ə

Bundan başqa, kreditlərin rəsmiləşdirilməsi üzrə xidmət haqqı əgər əvvəllər kredit məbləğinin 2%-ni təşkil edirdisə, indi

bu məbləğ cəmi 20 AZN-dir. "ElKart"-la açılan kredit xəttinin müddəti 2 il, kartın özünün istifadə müddəti isə 6 ildir. Bu kartla 500 manatdan 5000 manata qədər kredit əldə etmək olar. "ElKart"-la Azərbaycan Bey-

nəlxalq Bankının tərəfdaşları olan yüzlərlə ticarət və xidmət mərkəzlərində ödənişlər aparmaq, müxtəlif güzəştlər qazanmaq, vaxtaşırı keçirilən kampaniyalardan faydalanmaq mümkündür.

2014-cü ildən müştərilərin istifadəsində olan "ElKart" Azərbaycanda buraxılmış ilk təmassız ödəniş kartıdır. "ElKart" "VİSA PayWave" və "Mastercard Pay-Pass" təmassız ödəniş xidmətlərini dəstəklədiyindən ödəniş zamanı kartın POS terminala daxil edilməsinə gərək yoxdur. Kartlar SMS-Xəbərdarlıq xidmətinə də pulsuz qoşulur.

Xarici borcumuzdan 5 dəfə çox valyuta ehtiyatımız var

2016-cı ilin I rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 25 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 5 dəfə üstələyib. Bu barədə Azərbaycan Mərkəzi Bankının pul siyasəti icmalında deyilir.

İcmalda qeyd olunur ki, hesabat dövründə ölkənin strateji valyuta ehtiyatları zəruri həcmdə qorunub.

Ölkənin aprelin 1-nə olan strateji valyuta ehtiyatları 38 milyard dolları ötür. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 34,25 milyard dollar təşkil edir. Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları isə 4 milyard 65,8 milyon dollardır.

İlkin rəqəmlərə əsasən, 2016-cı ilin I rübündə ölkəyə daxil olan pul baratları 173,5 milyon ABŞ dolları təşkil edib.

İcmalda bildirilir: "Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2016-cı ilin I rübündə 2 milyard manat ekvivalentində olub ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 68,7%-ni təşkil

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malaziya, İran və İsveç sərmayədarlarına məxsus olub.



Bioloji Təbabət Klinikası Almaniya - Azərbaycan

Üstünlükləri:

Özünübərpa və müdafiə mexanizmlərinin pozulmuş funksiyalarının bərpası Xəstəliyin deyil xəstənin müalicəsi Yalnız təbii tərkibli potensiyalaşdırılmış dərman preparatlarından istifadə

MÜAYİNƏLƏR:

- Avtomatlaşdırılmış müasir laboratoriya vasitəsilə biokimyəvi, hematoloji, kliniki analizlər
- Çoxfunksiyalı, məsafədən idarə olunan rəqəmsal rentgen vasitəsilə onurğa, sümük- oynaq xəstəliklərinin müayinəsi
- Qaranlıq sahəli mikroskop vasitəsilə qanın funksional və keyfiyyət analizi
- 4D rejimli USM aparatı vasitəsilə ginekoloji, baş- beyin və qarın boşluğunun müayinəsi
- KT (kompüter tomografiya)
- İkienerjili-rentgenoloji densitometr vasitəsilə sümük-oynaq xəstəliklərinin müayinəsi (osteoporozun erkən aşkarlanması)
- Videoendoskopiya (bronxoskopiya, qastroskopiya, kolonoskopiya, kolposkopiya)
- AFGEN Genetik diagnostika mərkəzi (Türkiyənin Ege Universitetinin professoru Afiq bərdəlinin rəhbərliyi ilə fəaliyyət göstərən müasir laboratoriyada bütün növ genetik xəstəliklərin dəqiq analizləri aparılır)
- BRD (biorezonans diagnostika)- vasitəsilə virus və qurd xəstəliklərinin müayinəsi və müalicəsi
- EEQ -beyin hüceyrələrinin aktivliyi öyrənilir
- PZR laboratoriya aparatı vasitəsilə dəqiq və keyfiyyətli analizlər
- Elektromiografiya periferik sinir sistemi xəstəliklərinin diagnostikasi və oxşar xəstəliklərlə differensial diaqnostikası aparılır.

MÜALİCƏLƏR:

- Plazmaferez
- Homeosiniatriya
- Ozonoterapiya
- Hidrokolonoterapiya
- Drenaj terapiya
- İynəbatırma (akupunktura) Tibbi kosmetologiya
- Şərq təbabəti ilə müasir
- təbabətin sintezi Biopunktura
- Osteopatiya
- Manual terapiya
- Autohemoterapiya
- Hirudoterapiya

Müasir aparatura ilə təchiz olunmuş müasir fizioterapiya şöbəsində ESWT, WINPLATE, Lazer, Magnit apparatlarıyla elektroterapiya, Reabilitasiya, Massaj, Kinezioterapiya müalicələri aparılır.

> "BiolojiTəbabət"klinikası **Unvan:** 3-cü mkr. Pişəvari küç., 110 ("Memar Əcəmi" metro stansiyasının yaxınlığı) (012) / (070) (050) / (055)

e-mail:bioklinik@biolojitababat.az

2017-nin dövlət büdcəsinin ilkin layihəsi hazırdır


2017-ci il dövlət büdcəsinin ilkin layihəsi Nazirlər Kabinetinə təqdim olunub.

Bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib.

Onun sözlərinə görə, "Büdcə sistemi haqqında" qanuna və "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı" Nazirlər Kabinetinin 2016-cı il 29 yanvar tarixli sərəncamına uyğun olaraq, 2017-ci il dövlət büdcəsinin ilkin layihəsi, büdcəvergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyy-

əsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu 2016-cı il 15 aprel tarixində Nazirlər Kabinetinə təqdim olunub.

"Növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu vaxtından əvvəl - 2016-cı il 19 aprel tarixdə hazırlanaraq büdcənin tərtibi prosesində iştirak edən bütün təşkilatlara göndərilib", - deyə M.Piriyev vurğulayıb.



Azərbaycanın ən ətirli çayının yığılmasına başlanılıb

"Azərsun Holding"in dəstəyilə Masallı rayonunun Kolatan kəndində 100 hektar sahədə əkilmiş çay kollarından ilk məhsul yığımına başlanılıb. Bu münasibətlə jurnalistlərin əraziyə media turu təşkil edilmişdi.

Çay mütəxəssisi Sədaqət Yusifov bildirib ki, Masallının ən hündür ərazilərindən biri olan bu ərazidə əkin işlərinə 4 il əvvəl başlanılıb və əkin zamanı yerli, İran və Türkiyədən alınmış toxumlardan istifadə olunub:

"Azərbaycanda becərilən çay Hind çayı ilə Çin çayının hibrididir. Ölkəmizdə iqlimə uyğunlaşdırılmış çay əkilir ki, istiyə və şaxtaya dözümlü olsun. Çayın vətəni Çin, Hindistan və Vyetnamdır. Bu ölkələrdə bol yağışlar yağır. Azərbaycanda isə çay suvarma və böyük qulluq tələb edir".

BU ÇAY DAHA ƏTİRLİ OLACAQ

Sədaqət Yusifov qeyd etdi ki, hündür ərazidə yetişdirilən çay daha keyfiyyətli və ətirli olur. İndiyədək Azərbaycanda çay əsasən dağətəyi və düzən ərazilərdə əkilib. Ölkəmizdə ilk dəfə hündür ərazidə çay Kolatanda "Azersun Holding" tərəfindən əkilmişdir. Bu çay daha ətirlidir və ərazidən toplanacaq çay "Azərçay" brendi ilə satışa təqdim olunacaqdır.

Sədaqət Yusifov məlumat verərək bildirdi ki, "Qara", "Yaşıl" və "Qırmızı" dediyimiz çaylar bir koldan yığılır. İstehsal



texnologiyası ilə "Qara", "Yaşıl" və "Qırmızı" çaylara çevrilir:

"Dünyada istehsal edilən çayın 80%-i "Qara", 18%-i "Yaşıl", 2%-i isə "Qırmızı" çayın payına düşür. Dünyada ildə 4,5 milyon ton çay istehsal olunur".

HEKTARDAN 6-8 TON ÇAY YIĞILACAQ

Azərbayacanda il ərzində çay 4-5 dəfə yığılır. İlk yığım may ayında başlayır. Növbəti yığımlar isə iyul, avqust və sentyabr aylarına təsadüf edir.

"Çay 4-cü ilindən məhsul verməyə başlayır və 8-10-cu ilindən tam məhsuldarlığına düşür. Çayın 100-150 il ömrü var. Yaxın gələcəkdə bu səhənin hər hektarından 6-8 ton civarında məhsul yığılacağı gözlənilir. 100 hektar ərazi hissə-hissə əkildiyindən, sahənin bir hissəsindən çayın yığılmasına başlanılıb. Bu il "Azərsun"un Masallıdan 20-30 ton

civarında çay yığacağı gözlənilir",- Sədaqət Yusifov dedi.

SAHƏLƏR ARTIRILACAQ

Çay mütəxəssisi bildirib ki, gələcəkdə sahələrin artırılması nəzərdə tutulur. Daha 100 hektar ərazidə hazırlıq işləri aparılıb və şitillərin əkilməsinə başlanılacaqdır:

"Bura hündür ərazi olduğundan çay bağları böyük zəhmət sayəsində salınmışdır. Ən böyük çətinlik sudur. Böyük vəsait sərf edilərək ərazidə su hovuzları, motorxana yaradılıb və suvarma sistemləri çəkilib. Əvvəllər bu əraziyə avtomobil yolu olmayıb. "Azərsun" bu sahəyə də yol çəkmişdir".

İŞSİZLİK AZALIR

Sədaqət Yusifov qeyd edib ki, "Azərsun Holding"in çayçılığı bərpa etməsi bölgədə işsizliyin qarşısının alınmasına böyük bir töhfədir. Sahədə 60-70 nəfər daimi işlə təmin olunub, mövsüm vaxtı isə işləyənlərin sayı 100-ə çatır.

"HAMISI MƏHV OLDU"

Sədaqət Yusifov, "xüsusilə vurğulamaq istəyirəm ki, "Azərsun Holding" Azərbaycanda çayçılığın məhv olmasının qarşısını alıb", deyərək sözlərinə belə dayam etdi:

"Sovetlər dövründə Azərbaycan çayının 30-35%-i Masallı rayonunda, qalan çay isə əsasən Lənkəran və Astarada yı-

ğılırdı. "Azərsun Holding"in əkdivi bu 100 hektar çayı nəzərə almasaq, hazırda Masallıda 2-3 hektar çay bağı qalıb. Hamısı məhv oldu. İllər boyu böyük zəhmət hesabına salınmış çay bağları məhv edildi. 5 çay fabriki var idi. O fabriklərin heç birindən əsər-əlamət qalmayıb. Halbuki, Sovet dövründə hazırlanmış bir programa görə, 2000-cı ilə kimi Azərbaycan 90 min ton çay istehsal etməli idi. Bu miqdarda çay Azərbaycanın tələbatını ödməklə yanaşı, ixrac imkanı da varada bilərdi. Lakin 90-cı illərin əvvələrində ölkəmizdə mövcud olmuş hərcmərclik nəticəsində çay bağları satılaraq məhv edildi".

Sədaqət Yusifov əlavə edib ki, Azərbaycanda "Azərsun Holding"in çayın alıcısı kimi mövcud olması əhalini yenidən çayçılığa qaytarır. Artq birçox insanlar öz pay torpaqlarında çay yetişdirməyi düşünürlər.

Qeyd edək ki, Almaniyanın "Heinemann" şirkəti ilə "Azərsun Holding" arasında imzalanmış müqaviləyə əsasən, artıq dünyanın 50 beynəlxalq hava limanında "Azərçay" markasının satışı həyata keçirilir. "Azərsun Holding" çayçılığın inkişafi məqsədi ilə yeni plantasiyalar yaratmaqla bərabər, yerli fermerlərə də maddi yardımlar göstərir, yerli çayı dünya bazarından daha baha qiymətə alaraq, çayçılığın inkişafına öz töhfələrini vermələri üçün dəstək verir.

Seymur YUNUSOV

Avtomobil biznesində tənəzzül dərinləşir

2016-cı ilin yanvar – aprel ayları ərzində Azərbaycana cəmi 1 742 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.

Bu, ötən ilin ilk 4 ayı ilə müqayisədə 7,4 dəfə azdır. 2015-ci ilin ilk 4 ayında ölkəmizə 12 890 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

2013-cü ilin yanvarmart aylarında ölkəmizə 21 379 ədəd, 2014-cü ilin yanvar-mart aylarında 22 511 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

2016-cı ilin yanvaraprel aylarında 24 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi (avtobuslar),1509 ədəd minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 152 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi və 57 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal

olunmuşdur.

Ötən ilin ilk 4 ayı ilə müqayisədə minik avtomobillərinin idxalı 7,8 dəfə azalıb. Belə ki, ötən ilin yanvar-aprel aylarında ölkəmizə 11 740 ədəd minik avtomobili idxal olunmusdu.

APRELDƏ DƏ İDXAL AZALIB

Bu ilin yanvar ayında cəmi 437 ədəd, fevral ayında 384 ədəd, mart ayında isə 541 ədəd, aprel ayında isə 380 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.

Mart ayında idxal olunmuş minik avtomobillərinin sayı isə 274 ədəd təşkil edib. Apreldə 498 ədəd minik avtomobili idxal olunmuşdu.

Rəqəmlər əhalinin avtomobil almadığını, rəsmi distribütor və dilerlərin də satışlarının dəfələrlə azaldığından çətin vəziyyətdə olduqlarını göstərir.





Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" layihəsi çərçivəsində çap olunub.

HEYVANDARLIQ SAHƏSİNDƏ CİDDİ DÖNÜŞ YARATMAQ ZAMANIN DİKTƏSİDİR

Kənd təsərrüfatının yüksək texnologiyalar əsasında intensiv inkişaf yoluna çıxarılması Azərbaycan dövlətinin iqtisadi siyasətində mühüm yer tutur. Bu məqsədə çatmaq üçün son illər çoxlu sayda layihələr reallaşdırılıb, dövlət proqramları həyata keçirilib, prezident sərəncamları imzalanıb. 2015-ci il bütövlükdə «Kənd təsərrüfatı ili» elan edilmiş və bunun davamı olaraq cari ildə də rəngarəng tədbirlərin və əhəmiyyətli işlərin görülməsi nəzərdə tutulur. Kənd təsərrüfatı çox çətin və mürəkkəb sahə olmaqla yanaşı, həm də böyük milli strateji əhəmiyyətə malikdir.

Bu, ərzaq təhlükəsizliyi, bolluq və firavanlıq deməkdir. Azərbaycan o qədər zəngin əraziyə malikdir ki, buranı kənd təsərrüfatsız təsəvvür etmək mümkün deyil. Azərbaycanda min illiklər boyu yüksək əkinçilik mədəniyyəti, heyvandarlıq ənənələri mövcud olub və ona şanşöhrət gətirib İndiki dönəmdə, dünyanı bürüyən ərzaq qıtlığı şəraitində kənd təsərrüfatının inkişafı, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı vacib həyati məsələ kimi ortaya çıxıb. Odur ki, ölkə başçısının bütün diqqət və qayğısı bu problemin qısa müddətdə həllinə yönəldilib. Qarşıya qoyulan hədəflərə çatmaq üçün kənd təsərrüfatının hər bir sahəsi və istiqaməti üzrə konkret tədbirlərin görülməsinə başlanılıb. Həmin istiqamətlər içərisində heyvandarlığın inkişafı da böyük önəm daşıyır. Keçmiş stereotiplərdən, köhnəlmiş metodlardan imtina edərək tam şəkildə yeni metodlara keçilməsi yaxın illər üçün dövlətimizin qarşıya qoyduğu ən zəruri vəzifələrdəndir. Əvvəllər mal-qaranın say göstəricisi ön plana çəkilirdi, onun cins tərkibi, məhsuldarlığı isə unudulurdu. Lakin bazar iqtisadiyyatı şəraitində çalışan, özünümaliyyələşdirmə prinsipləri əsasında işləyən müasir düşüncəli təsərrüfat subyekti həmin sistemlər çərçivəsində fəaliyyət göstərə bilməz. Təsərrüfat gəlir gətirməli, rentabelli olmalıdır. Başqa yol yoxdur. Problemin həlli isə bir çox digər amillərlə yanaşı, həm də mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasından

Fermerlərə edilən güzəştlər, ayrılan subsidiyalar imkan verir ki, onlar bu sahədə ciddi dönüşə nail ola bilsinlər. Konkret heyvandarlığa gəlincə, yüksək məhsuldar heyvan cinslərindən bala almaq üçün ən


vacib şərt qabaqcıl üsulların tətbiq edilməsidir. Bu isə çox da asan başa gələn məsələ deyil. Bunun üçün, ilk növbədə yeni texnologiyalara yiyələnmək lazımdır. Belə üsullardan biri heyvanların süni mayalanmasıdır. Hazırda ölkəmizdə bu işin yüksək səviyyədə təşkilinə böyük diqqət yetirilir. İlk növbədə xarici ölkələrdən gətirilən törədici buğalardan keyfiyyətli toxum əldə etməklə heyvanların cins tərkibi yaxşılaşdırılır. Mütəxəssislərin fikrincə, xaricdən mal-qaranın gətirilməsi müvəqqəti haldır. Belə ki, ölkəmizdə süni mayalama inkişaf etdikcə xaricdən cins heyvanların gətirilməsi prosesi tədricən dayanacaq, bu da ölkə daxilində məhsuldar heyvan cinslərinin sürətli artımını təmin edəcək.


Məlum olduğu kimi, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında» 14 fevral 2006-cı il tarixli qərarından sonra Göygöl rayonunda

yerləşən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində Respublika Süni Mayalanma Mərkəzi yaradılıb və ötən dövr ərzində burada uğurlu işlər görülüb. Mərkəzdə Türkiyə modelindən istifadə olunmaqla süni mayalamanın mütəşəkkil aparılması üçün hər cür şərait yaradılıb. Buna heyvanların saxlanması üçün müasir tipli tövlə, törədici heyvanlardan toxum almaq üçün manej və hazır məhsulu saxlamaq üçün bank daxildir. Mərkəzin laboratoriyasını təchiz etmək məqsədilə Fransadan ən müasir standartlara cavab verən avadanlıqlar gətirilib. Rusiyadan, Almaniyadan, Avstriyadan ilkin olaraq 21 baş törədici buğa, 6 baş damazlıq düyə alınıb. Heyvanların zootexniki qaydalara uyğun bəslənilməsi üçün mərkəzdə yem bazası da yaradılıb. Bundan başqa, süni mayalama texniklərinin hazırlanması məqsədi ilə xüsusi kurslar təşkil edilib və indiyədək bu kurslarda 425 nəfər mütəxəssis hazırlanıb. Həmin mütəxəssislər müqavilə

Həmin mütəxəssislər müqavilə əsasında respublikamızın müxtəlif rayonlarına göndərilib və onlar fəaliyyətə başlamaq üçün süni mayalama avadanlığı, heyvan toxumu və maye azotla təmin edilib. Rayonlara maye azot və heyvan toxumu daşımaq üçün xüsusi avtomaşın ayrılıb.

Hazırda Süni Mayalama Mərkəzində öz işini bilən və süni mayalama texnologiyasını dərindən mənimsəyən 33 mütəxəssis çalışır. Onların köməyi ilə burada cins buğalardan toxum alınır, duruldulur





və qablaşdırıldıqdan sonra bankda saxlanılır. Qeyd edək ki, bu işin yüksək səviyyədə həyata keçirilməsi üçün 12 rayonda zona baytarlıq laboratoriyası, diaqnostik kabinet yaradılıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, təkcə 2015-ci ildə 96 min 147 baş heyvan süni yolla mayalandırılıb və onlardan 7010 baş buzov alınıb. Cari ilin üç ayı ərzində isə nəticələr daha yüksək olub. Belə ki, mərkəz əməkdaşlarının gərgin əməyi sayəsində 23 min 142 baş mayalandırılmış heyvandan 12656 baş buzov alınıb. Kiçik bir hesablama aparsaq, görülən işlərin miqyası ortaya çıxar. Belə ki, təkcə keçən il və bu ilin ötən ayları ərzində 20 min başadək cins buzov alınıb ki, bunlar da ayrı-ayrı fermer təsərrüfatlarına verilib. Artım tendensiyası bu cür davam edərsə, yaxın bir neçə il ərzində respublika miqyasında mövcud olan qeyri məhsuldar, cılız mallar aradan çıxarılacaq və təsərrüfatların cins tərkibi yeni alınan damazlıq düyələr hesabına tamamilə dəyişdiriləcək. Bununla da məhsuldarlıq artacaq, fermerlərin gəlirləri yüksələcək, ixrac imkanları qazanılacaq və ölkədə müasir tipli emal müəssisələrinin açılması prosesi sürətlənəcək. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması bütövlükdə heyvandarlığın intensiv inkişafını təmin edəcək, ən başlıcası xaricdən cins mal-qaranın alınmasının qarşısı alınacaq. Xaricdən alınan malqara həm baha başa gəlir, həm də onların yerli şəraitə uyğunlaşdırılması zamanı çətinliklər yaranırdı. Görülən tədbirlər nəticəsində bütün

bunlar aradan qaldırılacaq və ölkədə sağlam heyvan genefondu yaradıla-

Qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün Respublika Süni Mayalama Mərkəzi yenidən qurulur, modernləşdirilir. Ayrılmış 10 hektar ərazidə müasir standartlara cavab verən yeni Süni Mayalama Mərkəzi yaradılır. Artıq inşaat işləri başa çatmaq üzrədir. Burada kliniki və karantin mərkəzləri, yem sexi, buğaların gəzintisi üçün karusel qurğusu, süni malama texnikləri üçün təlim mərkəzi, laboratoriya, işçilər üçün istirahət otaqları, yeməkxana və digər yardımçı infrastrukturların yaradılması nəzərdə tutulur. Bir sözlə, müasir avadanlıqlarla təchiz olunacaq yeni kompleksdə istənilən mal-qara cinsini almaq üçün hər cür şərait yaradılır. Gələcəkdə respublikanın tələbatı tam ödənildikdən sonra burada qablaşdırılan cins toxumlarının xarici bazarlara çıxarılması da mümkün olacaq. Onu da qeyd etmək yerinə düşərdi ki, Göygöldə fəaliyyət göstərən Süni Mayalama Mərkəzinin Cənubi Qafqaz regionunda analoqu yoxdur. Belə bir mərkəzin ərsəyə gəlməsi Azərbaycan dövlətinin iqtisadi gücünün və qüdrətinin bariz göstəricisidir.

Süni Mayalama Mərkəzinə aqrar elmlər üzrə fəlsəfə doktoru və bu sahəni yaxşı bilən Ramiq Abbasov rəhbərlik edir. O, mərkəzin fəaliyyətə başladığı ilk günləri xatırlayaraq deyir ki, çox çətinliklərdən keçib gəlmişik, hətta bu işə inamsızlıq göstərənlər də az deyildi. Çoxları is-

rarla bildirirdilər ki, bu, mürəkkəb prosesdir, avadanlıq, mütəxəssis lazımdır, hələlik xaricdən damazlıq mal-qara alınıb gətirilsə yaxşıdır...

Lakin illər keçdikcə, əldə edilən nailiyyətləri gördükcə vəziyyət kökündən dəyişdi və hər kəsdə bu işə qarşı böyük həvəs və maraq yarandı. İndi heyvandarlıqla məşğul olan fermerlər mərkəzlə əlaqələr qurmağa, onun xidmətlərindən yararlanmağa can atırlar. Bundan başqa, cənab prezident İlham Əliyevin əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalama yolu ilə alınmış hər buzova görə sahibkarlara 100 manat həcmində subsidiya verilməsi barədə imzaladığı sərəncamdan sonra əhali arasında bu işə maraq xeyli artmışdır.

Heyvandarlığın intensiv inkişafının təmin edilməsi cins mal-qaranın alınması ilə yanaşı, həm də bir sıra digər amillərdən asılıdır. Belə ki, hələ xırda fermer təsərrüfatlarının bir çoxunun mal-qaranın bəslənilməsi üçün lazımi infrastrukturu yoxdur. Müasir tipli tövlə, yem bazası, isitmə sistemi, zoobaytar və zootexniki xidmətləri qurmaq üçün kifayət qədər maliyyə vəsaiti tələb olunur ki, bu da kiçik ailə təsərrüfatlarının gücündə deyil. Odur ki, xırda təsərrüfatların birləşdirilib iri icmaların və assosiasiyaların yaradılması prosesinin gücləndirilməsi vacib problem kimi qarşıda durur. Doğrudur, bölgələrimizdə böyük heyvandarlıq komplekslərinin yaradılması istiqamətində işlər gedir, uğurlu nəticələr də var. Bütün bunlar ölkəmizin iqtisadiyyatının

möhkəmlənməsinə müsbət təsir göstərsə də, heyvandarlığın geniş anlamda inkişafını təmin edə bilmir. Kənd fermerlərinin işinin canlandırılması üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac duyulur. Bu barədə dərindən düşünüb daşınmağa dəyər. Ölkəmizdə yaradılan münbit şərait və geniş imkanlardan səmərəli istifadə etməklə tezliklə bu sahədə ciddi dönüş yaratmaq zamanın diktəsidir.

Zülfü İLYASOV, «İqtisadiyyat» qəzetinin bölgə müxbiri, Göygöl rayonu

TISADIYYAT

Vergi nəzarəti tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilib

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanması və ya aksiz markası olmadan satılması halları, həmçinin xeyli sayda işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə cəlb edən şəxslər aşkar edilib.

Reyd zamanı Bakı şəhərinin Keşlə qəsəbəsində fiziki şəxs Elşad Qənbər oğlu Əliyevin qanunsuz şəkildə əmtəə nişanı adından istifadə etməklə alkoqollu içkilərin istehsalı ilə məşğul olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı istehsal sexində bir neçə rulon istifadə olunmamıs saxta aksiz markaları, eləcə də 120 ədəd Rusiya Federasiyasının aksiz markası, 1226 ədəd saxta etiket, 625 ədəd qapaq, 3182 ədəd boş butulka, 1130,5 manat dəyərində 230 butulka saxta aksiz markaları ilə markalanmış və 163 manat dəyərində 33 butulka aksiz markasız alkoqollu içkilər, ümumilikdə 783 manat dəyərində 195 litr spirt, 38 litr rəngli alkoqollu içki və 28 litr araq aşkar edilib.

Fiziki şəxs Seyfəddin Mübariz oğlu Qəhrəmanovun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Nizami rayonu, B.Çobanzadə küçəsi, 215 ünvanda yerləşən ərzaq mağazasında alış qiymətləri ilə ümumilikdə 4586,46 manat dəyərində 593 ədəd aksiz markaları ilə markalanmalı olan mal, o cümlədən 1407 manat dəyərində 71 butulka saxta aksiz markaları ilə markalanmış, 635 manat dəyərində 38 butulka aksiz markasız alkoqollu içkilər, habelə 450 manat dəyərində 185 ədəd aksiz markasız tütün məmulatı aşkar edilib.

Əmək münasibətləri sahəsində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edən Əlisəfa Süleyman oğlu Quliyevin və Validə Cümşüd qızı Absalamovanın sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları tikiş (dərzi) sexlərində vergi nəzarəti tədbirləri keçirilib. Bu zaman fiziki şəxs Əlisəfa Quliyevə aid sexdə

işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 26 nəfər, fiziki şəxs Validə Absalamovaya aid sexdə də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 16 nəfər fiziki şəxslə hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktın) olmadığı müəyyən edilib.

İşçilərdən alınmış izahatlardan aydın olub ki, əksəriyyəti bir neçə ay ərzində sexdə çalışdıqlarına baxmayaraq, onların heç biri ilə əmək müqaviləsinin (kontraktı) hüquqi qüvvəyə minməsi ilə bağlı sənədləşdirmə işləri aparılmayıb.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunvericiliklə müəyyən edilmiş vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi və işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı həmişə qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir.

Proqnoz tapşırığına

yinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına

Bu ilin ilk dörd ayı ərzində 37 min 80 vergi ödəyicisi qeydiyyata alınıb.

Vergilər Nazirliyində KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib

Mətbuat konfransını vergilər nazirinin müavinləri Sahib Ələkbərov və İlkin Vəliyev açaraq bildiriblər ki, ölkədə yaranmış yeni iqtisadi şəraitə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq, biznes mühitinin daha da yaxşılaşdırılması üçün həm qanunvericilik səviyyəsində, həm də vergi inzibatçılığında geniş islahatlar həyata keçirilir, ölkədə sahibkarlığın inkişafına yönəldil-





miş konkret addımlar atılır. Sahibkarlıq subyektlərində dövlət qurumları tərəfindən aparılan bütün yoxlamalar və nəzarət tədbirləri vergi yoxlamaları istisna olmagla, 3 il müddətinə dayandırılıb, sahibkarlığın inkişafına əngəl yaradan halların aradan qaldırılması, dövlət organlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, şəffaflığın təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilib.

Vergilər Nazirliyi də öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət (əmək müqavilələrinin bağlanması, aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması) istisna olmaqla əksər operativ nəzarət tədbirlərini dayandırıb. Ötən ilin 4 ayına nisbətən cari ilin müvafiq dövründə səyyar vergi yoxlamalarının sayı 45,1 faiz, kameral vergi voxlamaları təxminən 2,5 dəfə, operativ nəzarət tədbirlərinin sayı isə 13 dəfə azaldılıb. Cari ilin əvvəllərində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına, sahibkarların rahat fəaliyyət göstərməsinə, vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarının icrasının təmin edilməsinə öz müsbət təsirini göstərib. 2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsaitin daxil olub, proqnoz tapşırığına 104,8 faiz əməl edilib. Bununla yanaşı, nəzarət

tədbirlərinin sayının azaldılmasından sui-istifadə edərək biznes subyektlərinin uçothesabat işlərində qeyri-şəffaflığa, dövriyyənin gizlədilməsinə, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə-

cəlb edilməsinə, saxta aksizli

əmtəələrin satışının təşkili və s. kimi qanun pozuntularına vol verilməsi hallarının hələ çox olduğunu diqqətə çatdıran Sahib Ələkbərov cari ilin ötən dövrü ərzində kecirilmis xronometraj müşahidələr nəticəsində, habelə məsafədən məlumat ötürmə qurğuları quraşdırılmış bir sıra iri ticarət obyektlərində ticarət dövriyyəsinin dəfələrlə, hətta bəzən 10 dəfədən də çox azaldıldığının aşkar edildiyini bildirib. O, belə vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlərin görüldüyünü, həmin tədbirlərin bundan sonra da davam etdiriləcəyini və vergi qanunvericiliynə əməl etməyənlərə qarşı daha sərt tədbirlər

Son günlər mətbuatda iri ticarət şəbəkələrinin sahiblərinin hökumətdən əlavə dəyər vergisi ilə bağlı güzəşt istəməsi məsələsinə toxunan nazir müavini qeyd edib ki, həm yerli, həm də beynəlxalq ekspertlərin mövqeyi belədir ki, Azərbaycanda ƏDV-nin dərəcəsi ölkədəki iqtisadi re-

görüləcəyini vurğulayıb.

ƏDV-nin ümumi vergi daxilolmalarının təxminən üçdə birini təşkil etdiyini, bu vergiyə münasibətdə güzəştlərin tətbiqinin büdcə gəlirlərinə ciddi təsir göstərə biləcəyini, beynəlxalq təcrübədə bu cür vergi güzəştlərinin, bir qayda olaraq, dövlətin inkişafını xüsusi nəzarətə götürdüyü istehsal, innovativ inkişaf və geniş investisiya qoyuluşu tələb edən sahələrin dəstəklənməsi, eləcə də ayrı-ayrı regionların və iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını təmin etmək məqsədilətətbiq olunduğunu nəzərə çatdırıb. Populist çıxışlarla bu məsələdən bir təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərənlər isə bilməlidirlər ki, vergi güzəştləri kiminsə istəyi, xahişi ilə deyil, dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğun olaraq, aidiyyati dövlət qurumlarının ölçülübbiçilmiş konkret iqtisadi hesablamalarına əsaslanan təhlillər nəticəsində, müəyyən müddətə verilir. Vergi qanunvericiliyində ayrıayrı sahələrin inkişafı üçün kifayət qədər güzəştlərin mövcud olduğunu qeyd edən nazir müavini indiki mərhələdə ayrı-ayrı ticarət səbəkələrinə ƏDV ilə bağlı vergi

Sonra nazirliyin rəhbər vəzifəli şəxsləri KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.

güzəştlərinin verilməsinin

bildirib.

məqbul hesab olunmadığını

104,8 faiz əməl olunub

2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirli-104,8 faiz əməl edilib.

Vətəndaşların bütün müraciətlərinə vaxtında baxılıb

2016-cı ilin aprel ayında vergi organlarına 8450 müraciət daxil olub. Onlardan 97,3%-i ərizə, 2,5%-i şikayət, 0,2%-i təklifdir.

Müraciətlərin 53%-i müxtəlif arayışların alınması, 21,2%-i kameral vergi yoxlamaları, 6,7%-i vergi borcları, 1,7%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendələrin verilməsi, 0,8%-i operativ vergi nəzarəti (o cümlədən nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,5%-i vergi organlarının vəzifəli səxslərinin hərəkəti (hərəkətsizliyi), 0,3%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1%-i korrupsiya hüquqpozmaları, 13,9%-i digər məsələlərlə bağlıdır.

Bütün müraciətlərə vaxtında baxılıb, onların72,4%-i müsbət həll olunub.

Ay ərzində vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin aprel ayı ilə müqayisədə 32,9% azalıb.

Vergi orqanları tərəfindən ümumilikdə 364 vətəndas qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndasların gəbulu grafikinə əsasən, 29 aprel 2016-cı il tarixdə vergilər naziri tərəfindən Neftçala rayonunda vətəndaşlar qəbul edilib.

Qanunsuz idman-mərc oyunları və lotereyaların təşkili ilə məşğul olan şəxslər aşkarlanıb

Vergilər Nazirliyi tərəfindən Sumqayıt şəhərində idman-mərc oyunlarının təşkili ilə məşğul olan fiziki şəxslərə məxsus obyektlərdə operativ vergi nəzarəti tədbirləri həyata keçirilib, bir sıra obyektlərdə qanunsuz idman-mərc oyunları və lotereyaların təşkil edildiyi aşkar olunub.

Fiziki şəxs Xəqani Qismət oğlu Cahangirlinin obyektində vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu, qanunla müəyyən edilmiş qaydada akkreditasiyasız idman-mərc oyunlarının təşkili və keçirilməsi faktları müəyyən olunub. Departamentin «Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında» qərarına əsasən, obyektdən qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülüb. Faktla bağlı müvafiq aktlar və «İnzibati xəta haqqında» protokol tərtib edilib.

Fiziki şəxs Ramil Vaqif oğlu Mirzəyevə məxsus obyektdə vergi orqanında qeydiyyatdan keçməyən fiziki şəxs Rövşən Cabar oğlu Cabarovun fəaliyyət göstərdiyi müəyyən edilib. R.Cabarov barəsində «Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə» akt tərtib olunub. Obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş bir nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi fəaliyyəti ilə məşğul olma faktları müəyyən edilib. Departamentin «Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında» qərarına əsasən, obyektdən qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülüb, müvafiq aktlar və «İnzibati xəta haqqında» protokol tərtib edilib.

Operativ vergi nəzarəti tədbiri zamanı Ramil Mirzəyevin Sumqayıt şəhərində, Bey-

nəlxalq Bankın yanında yerləşən digər obyektində də qanunsuz mərc oyunlarının keçirildiyi müəyyənləşdirilib. Həmin obyektdə üç nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, akkreditasiyasız idman-mərc oyunlarının keçirildiyi müəyyən edilərək, müvafiq aktlar və «İnzibati xəta haqqında» protokol tərtib olunub.

Operativ vergi nəzarəti tədbirləri zamanı digər vətəndaş - fiziki şəxs Rəşad Çingiz oğlu Əliyevə məxsus obyektdə bir nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu və akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi faktları aşkar edilib. Qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və bəzi sənədlər obyektdən götürülüb, müvafiq aktlar və «İnzibati xəta haqqında» protokol tərtib edilib.

Fiziki şəxs Ramiz Ağadadaş oğlu Bəşirovun obyektində iki nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, qanunsuz idman-mərc oyunlarının keçirildiyi müəyyən edilib, müvafiq akt və protokollar tərtib olunub.

Fiziki şəxs Rəşad Hafiz oğlu Rəsulovun obyektində vergi ödəyicisi tərəfindən nəzarətkassa aparatının tətbiq olunmadığı, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi fəaliyyəti ilə məşğul olması faktları müəyyən edilib. Bu faktlar üzrə də müvafiq akt və «İnzibati xəta haqqında» protokol tərtib

Operativ vergi nəzarəti tədbirlərinin nəticələri üzrə tərtib edilmiş sənədlər qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilib.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunsuz idman-mərc oyunları, habelə lotereyaların təşkili və keçirilməsi ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlərin görülməsi məqsədilə vergi nəzarəti tədbirləri davam etdirilə-

Paytaxtda yaşayış fondunun yenilənməsi

Qəza vəziyyətində olan binalar söküləcək

(əvvəli ötən sayımızda)

Komitənin sədri Abbas Ələsgərov toplantını açaraq bildirmişdir ki, bu toplantının keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli Sərəncamının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının icrası ilə bağlı müzakirələr aparmaq və Komitə tərəfindən metodiki yardım göstərilməsini təmin etməkdir.

A. Ələsgərov qeyd etdi ki, burada əsas məqsəd sahibkarlar üçün maneələrin aradan qaldırılmasıdır. Bu da gələcəkdə yeni iş yerlərinin yaradılması deməkdir. Sahibkarlar isə öz növbəsində şəhərsalma və tikinti normalarına riayət etməli-

Komitə sədri A.Ələsgərov bu sahədə müəyyən problemlərin mövcud olduğunu bildirdi və vurğuladı ki, "Bunlar əsasən tikintinin sıxlığı və tikinti əmsalına riayət olunmamasıdır. Ən yüksək sıxlıq Nəsimi rayonunda müşahidə olunur. Bununla ələqədar söküləcək ərazilərdə yaşıllıq və sosialinfrastruktur obyektlərinin yerləşdirilməsi daha məqsədəuyğundur. Planlaşdırma işləri üçün 1 (bir) hektardan 7 (yeddi) hektaradək ərazinin ayrılması tövsiyə olunur. Yaşayış binalarının tikinti layihələrində mənzillərin havalandırılması və

işıqlandırılması qaydaları pozulur, bəzən tikilən binaların 4 divarına cəmi 1 pəncərə düşür, mərtəbələrdə mənzillərin sayı isə 8dən çoxdur və mərtəbənin yaşayış sahəsi yol verilən normadan artıqdır. Məgər, biz şəhərin mərkəzində çoxmərtəbəli yataqxanalar yaradırıq?! Bunlara daha icazə vermək olmaz".

Komitə sədri A.Ələsgərov toplantı iştirakçılarına müraciət edərək bildirdi ki, müfəssəl planların hazırlanması ilə bağlı Komitə hər cür yardım göstərməyə hazırdır. Ərazi planlaşdırma sənədlərinin hazırlanması sadələşdirilməklə onların qiymətləri əhəmiyyətli dərəcədə azaldılacaqdır.

Sonra ərazi planlaşdırma sənədləri, müfəssəl planlar barədə nümunələr, o cümlədən Bakı şəhəri üçün işlənilmiş ərazi planlaşdırma sənədləri barədə təqdimat nümayiş olundu və nümayiş olunan sənədlərlə bağlı geniş məlumatlar toplantı iştirakçılarının diqqətinə çatdırıldı. Nümunə üçün şəhərin Nizami rayonu ərazisində 5,9 hektar ərazini təşkil edən, sökülməsi nəzərdə tutulan məhəllənin ərazi planlaşdırılmasının layihə təklifi də nümayiş olundu. Nümayiş olunan ərazi plan-

laşdırılması layihəsində

sökülməsi nəzərdə tutulan

binalar ilə yanaşı, mövcud

binaların perspektiv inkişafı

fonunda ərazinin tikinti sıx-

əmsalı, mərtəbəliliyi, abadlaşdırılması və sair öz əksini tapmışdır. Bu da mövcud müfəssəl planda düzəlişlər olunmas deməkdir. Həmçinin,

söküləcək ərazilərdə yaşıllıq və sosial-infrastruktur obyektlərinin yerləşdirilməsinin daha məqsədəuyğunluğu tövsiyə olundu.

"Xruşovkalar" sökülməlidirmi?

Sovet vətəndaşlarının ayrıca mənzil haqqındakı xəyallarının təzahürü olan "xruşovkalar" bu gün yalnız keçmişin qalığı kimi qəbul edilir və müasir yaşayış mikrorayonlarının fonunda bir yaramazlığa çevrilmişdir. Müharibədən sonrakı illərdə milyonlarla ailə bütün ölkə boyunca zirzəmilərdə, kommunal mənzillərdə və barak növlü vataqxanalarda yaşamağa məcbur idi. 1950-ci illərin əvvəllərində keçmiş Sovet İttifaqı hökuməti memarlar qarşısında kütləvi yaşayış evləri tikintisini işə sala biləcək layihələr hazırlamaq vəzifəsi qoymuşdu. Bu halda maksimum dərəcədə dövlət vəsaitlərinin qənaətinə də nail olmaq lazım idi.

Yığma evlər üçün dəstləyici detalların hazırlanması

üzrə zavodların tikintisi ideyasını Fransadan əxz etdilər. Tikinti qiymətinin ucuzlaşdırılması üçün bütün mövcud yaşayış standartlarını radikal şəkildə aşağı salmaq qərarı qəbul edilmişdi. Beləliklə, 5-6 kv.m. mətbəxi, qarışıq sanitariya qovşağı, iç-içə xırda otaqları olan evlər peyda oldu. Lakin həmin binalar özlərini olduqca davamlı kimi göstərə bildi, belə ki, həmin binalarda cari təmir işlərini aparmaq və kommunikasiyaları yeniləmək mümkün olarsa, onlar hələ bir iyirmi il də xidmət göstərə bilər. Beşmərtəbələr qəza vəziyyətində olan hesab edilmir və mövcud söküntü və köçürmə proqramına daxil deyil, lakin onlar yaşamaq üçün rahatsızdır. Güman ki, gələcək perspektivdə bu gün sökülməyənlər kateqoriyasına aid olan binalardan da qurtulmaq zamanı gələcəkdir.

(davamı var)

İradə Bəkirzadə

Падение спроса в Китае начнет нефтяную войну



Сейчас состояние экономики Китая, особенно промышленное производство и спрос, работает как показатель финансового благополучия всего мира, что аналогично экономике США. И для рынка нефти замедление Китая означает большие проблемы.

В середине 2015 г. в Китае начались девальвация и последующий обвал фондового рынка. Промышленный индекс Shanghai CSO 300 потерял более 50% в рамках нисходящего тренда, что вызвало резкое падение промышленного и производственного секторов.

Хотя сейчас падение смягчилось, инвесторы только начинают возвращать капитал, но это очень медленный процесс.

Кроме того, сейчас продолжается снижение активности в промышленности, хотя темпы минимальны.

Когда проблем в промышленности КНР нет, они устойчиво потребляют огромные объемы сырья. Китай сильно зависит от тяжелой промышленности, которая в 2014 г. составляла около 40% экономики. Большая часть сырья импортировалась, но в апреле 2016 г. импорт упал на 10,9%, а с 2013 г. падение составило 30,6%.

Импорт теперь может никогда не восстановиться до своих пиковых уровней, так как экономика Поднебесной переживает трансформацию в сторону сектора услуг.

Для глобальных экспортеров сырьевых товаров это очень плохая

Наиболее очевидно это в энерге-

тическом секторе, так как на сырую

щего объема импорта. По данным ЕІА, на членов ОПЕК ранее приходилось 58% поставок нефти в Китай, а на Саудовскую Аравию приходилось 16% поставок.

нефть приходится около 6% от об-

Но Китай начал диверсифицировать источники импорта, а Россия уже дважды обгоняла Саудовскую Аравию в качестве крупнейшего поставщика в Китае. Кроме того, КНР старается импортировать больше нефти из Судана, Ирана и

Дни глобальной зависимости спроса со стороны Китая подходят к концу, и это будет очевидно, если темпы роста ВВП КНР упадут ниже 7%.

На это потребуется некоторое время, а восстановление цен на нефть в текущем цикле снимет некоторое давление. Но глобальные финансовые рынки вынуждены будут приспосабливаться к изменяющейся среде. Замедление спроса Китая на нефть приведет к повышенной конкуренции.

В ближайшем будущем изменения будут еще сильнее, и для различных стран последствия могут быть абсолютно разными.

Саудовская Аравия, Ангола и Оман

На эти три страны приходится около 10% сырой нефти Китая. В последнее время Россия обогнала все эти страны.

В І квартале экспорт из Саудовской Аравии в Китай вырос только на 7,3%, несмотря на то что дешевая нефть должна стимулировать потребление.

На фоне переизбытка нефти в мире даже члены ОПЕК вынуждены конкурировать друг с другом, особенно если мощности Ирана растут. Более конкурентный рынок может означать падение сплоченности внутри ОПЕК или даже распад картеля.

Россия

Хорошие отношения с Китаем дают преимущество России на рынке Азии, и это выгодно клиентам в регионе, так как поставки лучше защищены.

Соглашения, подобные сделке на \$400 млрд между китайским правительством и российским "Газпромом", дают привилегированный доступ к Китаю.

На фоне падения экспорта из Саудовской Аравии в Китай Россия нарастила поставки нефти на 42%.

Хорошие цены, возможность оплаты в юанях - все это привлекает клиентов из Китая. Но новое партнерство также усилило напряженность между ОПЕК и странами, не входящими в организацию.

Сдвиг Китая в сторону России и других производителей может убедить ОПЕК, особенно Саудовскую Аравию, увеличить добычу. Это будет не так просто сделать, поскольку, по некоторым оценкам, мощности Саудовской Аравии уже близки к максимальным. Кроме того, падение цен не переживут Нигерия и Венесуэла.

С другой стороны, к 2018 г. Россия может поставлять в Китай до 800 тыс. баррелей в сутки, что будет обеспечивать защиту от любых резких колебаний на рынке

Америка находится в уникальном положении на этом меняющемся рынке.

После сланцевой революции казалось, что энергетическая независимость почти достигнута. Но цены на нефть рухнули, сланцевая промышленность оказалась на грани гибели.

Неожиданно выяснялось, что импортировать нефть стало выгоднее, так как скилка межлу WTI и Brent сокращается. Это, конечно, делает менее привлекательным американских экспортеров за рубежом, но позволяет сбалансировать торговый энергетический дефицит.

ВР запустила в Азербайджане крупный соцпроект



Компания Google, входящая в состав холдинга Alphabet и владеющая крупнейшим в мире поисковиком, может заплатить рекордный штраф в размере 3 млрд евро за нарушение европейского антимонопольного законодательства. Об этом пишет газета The Telegraph.

Инсайдеры информационного агентства Reuters, знакомые с положением дел, отмечают, что после трех неудачных попыток уладить конфликт с властями ЕС за последние 6 лет, у Google попросту не осталось вариантов. Теперь избежать крупного штрафа вряд ли удастся.

Напомним, что Европейская комиссия обвиняет Google в злоупотреблении доминирующим положением на европейском рынке услуг интернет-поиска. Расследование регулятора длится

По сведениям The Telegraph, в ближайшие недели Google может быть оштрафован на 3 млрд евро, что станет рекордным денежным взысканием за нарушение антимонопольного законодательства. Пока самую большую сумму за подобное нарушение выплатила Intel в 2009 г. Сумма взыскания тогда составила 1,1 млрд евро.

С апреля 2015 г. Европейская комиссия также ведет антимонопольное расследование в отношении Google, связанное с операционной системой Android. С просьбой провести расследование доминирующего положения Google в отношении операционной системы Android на территории Евросоюза выступил российский поисковик "Яндекс".

По словам представителей "Яндекса", американская компания запрещает, например, предустановку всех сервисов "Яндекса" на мобильных устройствах некоторых производителей смартфонов.

Аналогичное расследование в отношении Google и ее мобильной операционной системы было также проведено в России. В феврале 2015 г. ФАС России возбудила

дело, а 14 сентября признала Google – Google Inc. и Google Ireland Ltd – виновной в нарушении закона о защите конкуренции (ч. 1 ст.10 №135-ФЗ). Материалы дела насчитывали более 200 томов.

TISADIYYAT

Изначально в ФАС возбудили разбирательство в отношении Google по статье 14 закона "О конкуренции" ("недобросовестная конкуренция"). В июне прошлого года в ФАС дополнительно квалифицировали дело против Google по статье 10 закона "О защите конкуренции": "злоупотребление доминирующим положением".


Нарушение выразилось в предоставлении контрагентам - производителям мобильных устройств, предназначенных для продажи в РФ, – магазина приложений Google Play на определенных условиях. К ним относятся обязательная предустановка вместе с Google Play ряда других приложений компании, их размещение в приоритетных местах на экране, обязательная установка поисковика Google "по умолчанию", а также запрет на предустановку приложений иных компаний.

> По материалам www.vestifinance.ru

Крупный российский производитель лекарств планирует выйти на рынок Азербайджана

Крупный российский производитель и дистрибутор лекарств "Р-фарм" рассматривает возможность выйти на рынок Азербайджана, передает Ведомости со ссылкой на генерального директора компании Василия Игнатьева.

"Сейчас "Р-фарм" фокусируется на ближнем зарубежье, особенно Казахстане и Бе-



Кроме того, напомнил он, компания развивает производство на заводе в Гер-

мании, чтобы выйти на рынок Евросоюза.

Игнатьев сообщил, что "Рфарм" скорректировал сроки строительства биотехнологического завода в свободной экономической зоне Текирдаг в 100 километрах от Стамбула,

По словам гендиректора, причина заключается в удорожании проекта из-за девальвации рубля в 2014 году. Кроме того, "Р-фарм" рассчитывает на нормализацию политических отношений между Россией и Турцией, прежде чем продолжит активно инвестировать в строительство предприятия.

Google грозит рекордный штраф в 3 млрд евро

Компания Google, входящая в состав холдинга Alphabet и владеющая крупнейшим в мире поисковиком, может заплатить рекордный штраф в размере 3 млрд евро за нарушение европейского антимонопольного законодательства. Об этом пишет газета The Telegraph.

Инсайдеры информационного агентства Reuters, знакомые с положением дел, отмечают, что после трех неудачных попыток уладить конфликт с властями ЕС за последние 6 лет, у Google попросту не осталось вариантов. Теперь избежать крупного штрафа вряд ли удастся.

Напомним, что Европейская комиссия обвиняет Google в злоупотреблении доминирующим положением на европейском рынке услуг интернет-поиска. Расследование регулятора длится с конца 2010

По сведениям The Telegraph, в ближайшие недели Google может быть оштрафован на 3 млрд евро, что станет рекордным денежным взысканием за нарушение антимонопольного законодательства. Пока самую большую сумму за подобное нарушение выплатила Intel в 2009 г. Сумма взыскания тогда составила 1,1 млрд евро.

С апреля 2015 г. Европейская комиссия также ведет антимонопольное расследование в отношении Google, связанное с операционной системой Android. С просьбой провести расследование доминирующего положения Google в отношении операционной системы Android на территории Евросоюза выступил российский поисковик "Яндекс".

По словам представителей "Яндекса", американская компания запрещает, например, предустановку всех сервисов "Яндекса" на мобильных устройствах некоторых производителей смартфонов.

Аналогичное расследование в отношении Google и ее мобильной операционной системы было также проведено в России. В феврале



2015 г. ФАС России возбудила дело, а 14 сентября признала Google – Google Inc. и Google Ireland Ltd – виновной в нарушении закона о защите конкуренции (ч. 1 ст.10 №135-ФЗ). Материалы дела насчитывали более 200 томов.

Изначально в ФАС возбудили разбирательство в отношении Google по статье 14 закона "О конкуренции" ("недобросовестная конкуренция"). В июне прошлого года в ФАС дополнительно квалифицировали дело против Google по статье 10 закона "О защите конкуренции": "злоупотребление доминирующим положением".

Нарушение выразилось в предоставлении контрагентам - производителям мобильных устройств, предназначенных для продажи в РФ, − магазина приложений Google Play на определенных условиях. К ним относятся обязательная предустановка вместе с Google Play ряда других приложений компании, их размещение в приоритетных местах на экране, обязательная установка поисковика Google "по умолчанию", а также запрет на предустановку приложений иных компаний.

> По материалам www.vestifinance.ru

Привлекается инвестпроекты для развития северного региона

Национальный фонд поддержки предпринимательства (НФПП) при министерстве экономики Азербайджана приступил к приему от предпринимателей инвестиционных проектов по приоритетным сферам развития Губин-

Как говорится в сообщении фонда, распространенном в среду, 12 мая в селе Барлы Губинского района прошел деловой форум, посвященный выдаче предпринимателям льготных кредитов.

В рамках мероприятия с предпринимателями были проведены обсуждения с целью эффективного использования существующего экономического потенциала района.

В соответствии с правилами использования средств нацфонда, субъекты предпринимательства уже могут обращаться в фонд через уполномоченные кредитные организации. По желанию предпринимателей, малые проекты могут быть полностью профинансированы за счет льготных кредитов.



Кабинет министров Азербайджана определил уставной капитал ОАО "Азеравтойол" в размере почти 250 миллионов манатов. Это отражено в уставе и

структуре "Азеравтойол", утвержденных Кабинетом министров 11 мая.

Капитал ОАО состоит из 124 996 953 бездокументарных простых именных акций стоимостью два маната каждая.

Структура ОАО состоит из аппарата, представительств и филиалов, а также дочерних обществ.

Согласно уставу, в случае

необходимости повышения эффективности и развития "Азеравтойол" имеет право создавать, реорганизовывать и ликвидировать дочерние предприятия и представительства, а также филиалы в других стра-

EIA прогнозирует рост цен на нефть до \$77 за баррель

Цена на североморский сорт нефти Brent в 2020 году составит 77 долларов за баррель, согласно прогнозам, опубликованным в ежегодном докладе Управления по энергетической информации министерства энергетики США (ЕІА).

Как говорится в докладе, цены на нефть вырастут на фоне восстановления мирового баланса спроса и предложения.

После 2020 года, по прогнозам ЕІА, цены на нефть продолжат расти, так как увеличение спроса приведет к разработке более дорогостоящих ресурсов.

ЕІА прогнозирует среднюю цену на Brent на уровне 37 долларов за баррель в 2016 году.

Мировые цены на нефть в среду

днем демонстрировали слабую положительную динамику.

Стоимость июльских фьючерсов на североморский сорт нефти Brent росла на 0,10 процента - до 49,33 доллара за баррель, цена июньских фьючерсов на нефть марки WTI увеличивалась на 0,39 процента - до 48,5 доллара за бар-

В Азербайджане будут организованы выездные сельхозвыставки

Министерство сельского хозяйства Азербайджана планирует организовать выездные выставки в 22 регионах страны, сказал в четверг министр сельского хозяйства Гейдар Асадов на церемонии открытия XXII Азербайджанской международной выставки "Пищевая промышленность" и Х юбилейной Азербайджанской международной выставки "Сельское хозяйство".



По его словам, это поможет населению регионов страны ближе ознакомиться с достижениями Азербайджана и других стран в области сельского хозяй-

Министр сообщил, что за последние несколько лет в Азербайджане был принят ряд решений по развитию ненефтяного секгора, в том числе по его важной составляющей - сельскому хозяйству, в результате чего усилилось внимание к этой сфере.

"В результате за последние несколько лет в аграрном секторе страны сформировались абсолютно новые отношения, преобразилась сфера сельского хозяйства. Выросла конкурентоспособность производимой в стране продукции, расширились экспортные возможности сельскохозяйственной отрасли Азербайджана. Это внесло свой вклад в дело обеспечения продовольственной безопасности не только в Азербайджане, но и во всем

мире", - сказал Асадов. По словам министра, проведе-

ние таких выставок очень важно для того, чтобы донести до общественности успехи Азербайджана в аграрном секторе.

"Проведение подобных выставок важно не только с точки зрения демонстрации успехов Азербайджана, но и с точки зрения обмена опытом с другими странами в сфере агропромышленного комплекса", - сказал Аса-

INNOVASIYA

İqtisadiyyatımızın innovasiya iqtisadiyyatına istiqamətləndiyi bir şəraitdə əhalinin innovasiya fəallığının yüksəldilməsi ən vacib problemlərdən biridir. Etiraf edək ki, xalq təsərrüfatının əksər sahələrində çalışan işçilərin innovasiya fəallığı aşağıdır.

İnnovasiya fəallığının yüksəldilməsi üzrə ölkəmizdə tədqiqatların aparılmamasını və milli dilimizdə yazılı materialların qıtlığını nəzərə alaraq professor Albert Tağıyevin bu yaxınlarda işıq üzü görmüş "İnnovasiya" kitabından (9-cu broşüra) silsilə məqalələri oxucuların nəzərinə çatdırırıq.



(əvvəli ötən saylarımızda)

Demək olar ki, bütövlükdə, innovasiya fəaliyyəti sistemində yuxarıda nəzərdən keçirilən komponentlərin içərisində ən əsas ünsür insandır. Elm insanın tələbatına texnologiya, iqtisadiyyat və məişət vasitəsilə dolayı şəkildə təsir göstərir. Məqsədlərin, ideyaların və maraqların dəyişməsi ictimai istehsalda hökmranlıq edən texnoloji uklada adekvat olan yeni dəyərlərin inkişafına şərait yaradır. Buna görə də elmin inkişafının bir mərhələsinə xas olan dəyərlər başqa, daha mütərəqqi mərhələdə öz əhəmiyyətini itirə bilər.

Ölkələrin sosial-iqtisadi inkişafını öyrənən alimlər bu nəticəyə gəlmişlər ki, birincisi - ölkələrin inkişafı N.Kondratyevin uzun dalğalar nəzəriyyəsinə müvafiq olaraq dalğavari gedir, ikincisi - sosial-iqtisadi inkişaf səviyyəsinə bir sıra amillər, o cümlədən texnoloji, sosial-siyasi, mədəni və bu kimi amillər təsir edir, üçüncüsü - ölkələrin inkişafının hərəkətverici qüvvəsi texnologiyanın və informasiyanın inkişaf səviyyəsidir.

XVII əsrin son illərindən bu günədək ölkələrin inkişafını təhlil edən alimlər müəyyən etmişlər ki, indiyədək ölkələrin inkişafı 5 inkişaf mərhələsi (ukladı) keçmişdir. Bu dalğalar təxminən 50 ildən bir təkrarlanır.

Birinci dalğa (1785-1835-ci illər) - bu, həmin dövrdə toxuculuq texnologiyasında gedən inkişaf və su enerjisindən istifadəyə (uklada) əsaslanaraq formalaşmışdır.

İkinci dalğa (1830-1890-cı illər) - buxar maşınlarının ixtira edilməsi nəticəsində dəmir yolu nəqliyyatının və xalq təsərrüfatının bütün sahələrində mexaniki istehsalların inkişafı ilə əlaqədar olan dövrdür.

Üçüncü dalğa (1880-1940-cı illər) - sənaye sahələri məhsullarının istehsalında elektrik enerjisindən istifadəyə, ağır maşınqayırma və elektrotexnika sahəsində boruyayma məhsullarından istifadəyə, kimya sahəsində yeni kəşflərin müəyyən edilməsinə əsaslanır. Radiorabitə, teleqraf, avtomobil, təyyarələr yaradıldı, əlvan metallardan alüminiumdan və plastik kütlədən və s. geniş istifadə edilməyə başla-

İri firmalar, kartellər, trestlər yaranmağa başladı. Bazarlarda inhisarlar və oliqopoliyalar hökmranlıq etməyə başladı. Bank və maliyyə kapitalının təmərküzləşdirilməsinə

Dördüncü dalğa (1930-1990-cı illər) - bu dalğa energetikanın daha sürətli inkişafına, bu sahədə neft və sintetik materialların istehsalına əsaslanır. Eyni zamanda, yeni nəsil kompyuterlərin və onların proqram təminatının inkişaf etdirilməsi, radarlar yaradılması ilə əlaqədar olmuşdur. Atom enerjisindən əvvəlcə hərbi, sonra isə dinc məqsədlər üçün istifadə edilməsinə başla-

Fordun axın xətləri texnologiyasına əsaslanan kütləvi istehsallara başlanılmışdır. Bazarlarda inhisar oliqapoliya rəqabətliyi hökmranlıq etmişdir. Bu dövrdə millət-

lər arası və transmilli şirkətlər dünyanın müxtəlif ölkələrinin bazarlarına birbaşa investisiya yönəltməyə başladılar.

Beşinci dalğa (1985-2035) - mikroelektronika, informatika, biotexnologiya, gen mühəndisliyi, yeni enerji, material növlərinin alınması, kosmos fəzasının mənimsənilməsi, peyk rabitəsinin yaradılması və bu

kimi nailiyyətlərə əsaslanır. Ayrı-ayrılıqda fəaliyyət göstərən firmalar vahid iri və xırda firmalar şəbəkəsində birləşirlər və onların informasiya təminatı "İnternet" elektron şəbəkəsinin köməyilə yerinə



A.H.TAĞIYEV, Sumqayıt Dövlət Universitetinin "Menecment" kafedrasının müdiri, professor

proseslərinin sürətləndirilməsilə əlaqədar olaraq, gələcəkdə dalğaların davametmə müddəti qısalacaqdır.

Beşinci texnoloji dalğanın ukladının dördüncü texnoloji dalğanın ukladına nəzərən aşağıdakı üstünlükləri vardır: istehsalın və istehlakın fərdiləşdirilməsi; çevikliyin və müxtəlifliyin yüksəldilməsi; istehsalın avtomatlaşdırılması hesabına ekoloji gərginliyin azaldılması, enerji və materialların istehlakında israfçılığa yol verilməməsi; telekommunikasiya texnologiyalarına əsaslanmış kiçik şəhərlərlərdə istehsal müəssisələrinin yerləşdirilməsi vasitəsilə urbanlaşmanın qarşısının alınması və s.

İnnovasiya anlayışına bir proses kimi deyil, "Fraskati rəhbərliyi" (İtaliya) və "Oslo rəhbərliyi" (Norveç) beynəlxalq sənədlərinə əsaslanaraq son məhsul kimi baxıldığından, törəmə anlayışların (ibarələrin) verilən təriflərində müəyyən çatışmazlıqlar özünü büruzə verir. Bunlardan bir qismi əvvəlki broşuralarımızda innovasiyadan törəmə anlayışlara verilən təriflərdə də vardır.

Ölkədə innovasiyanın rolunu daha dərindən dərk etmək üçün tanınmış alim P.Drukerin dediyi bir kəlamı yada salmaq kifayətdir: "Gələcəkdə dünyada varlı, yaxud kasıb ölkələr anlayışı olmayacaqdır. İnnovasiyaya üstünlük verən ölkələr və ona diqqət yetirməyən "imansız" ölkələr olacaqdır".

İqtisadiyyatın innovasiya yönümlü inkişafi ilə yaxından tanış olmaq üçün innovasiya, onun sürətləndirilməsində xüsusi rol oynayan elmi parklar kimi anlayışlarla və məfhumlarla tanış olmağı vacib hesab edirik.

Mütərəqqi yeniliklərin əksəriyyəti öz real təcəssümünü elmtutumlu və rəqabət qabiliyyətli məhsulların yaradılmasında tapır. Yeniliklərin yayılma diapazonu praktika əsasında genişlənir. Onların dəyəri insanla və onun tələbatı ilə kontaktda üzə çıxır. Dəyər münasibətləri bazar iqtisadiyyatında tənzimləmə amillərinin ayrıca bir qrupunu təşkil edir. Bu halda elm və texnika inkişaf etdikcə əmtəələrin dəyərində fiziki əməkdən daha çox intellektual əmək sərfinə əhəmiyyət verilir.

z(davamı var)

AGBank-la əmanətləriniz indi daha sərfəli

Ölkənin aparıcı banklarından AGBank yeni "Sərfəli əmanət" növünü təqdim edir. Bank fiziki şəxslərin manatla yerləşdirilən müddətli əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq edir. İndi əmanətlər üzrə maksimal illik faiz dərəcəsi 12 faiz-lə hesablanır. Bank sizə minimum 3 ay, maksimum 12 ay müddətlə 100 AZN/USD/EUR başlavaraq istədiyiniz məbləğdə depozit yerləşdirmək imkanı verir. Müddətin ilk ya-

rısınadək əlavə vəsaitin qoyuluşuna imkan verilir və faizlər aylıq ödənilir. Yeni "Sərfəli Əmanət"lə müştərinin istəyi ilə əmanət üzrə faizlərin ödənişi üçün pulsuz Maestro (Deposit) kartı və ya əmanətin məbləğindən asılı olaraq pulsuz plastik kart və SMS Banking xidmətinə qoşulma rəsmiləşdirilir. Eyni zamanda, AGBank-a qoyulmuş depozitlər, Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sı-

ğortalanır. Qeyd edək ki 2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.

Yolumuz Qarabağadır

Azercell-in dəstəyilə keçirilən marafonda beş gənc Bakıdan Füzuliyədək velosiped sürüblər

13, 14 və 15 may tarixlərində azərbaycanlı gənclər velosipedlə Bakıdan Qarabağadək veloyürüş keçiriblər və 320 km məsafə qət ediblər. "Yolumuz Qarabağadır" şüarı altında keçirilən marafon "Azercell Telekom" MMC-nin dəstəyilə baş tutub.

Adil Məmmədli, Rüfət Nəcəfov, Ramin Namazlı, Ağabala Nəcəfov üç gün ərzində paytaxtdan Füzuli rayonunadək məsafəni velosipedlə qət ediblər. Onların arasında qaydasız döyüş üzrə birqat dünya, ikiqat Azərbaycan çempionu Cəmil İbrahimov da olub. 5 həvəskar velosipedçimiz marafonun ilk günündə Ələt, Hacıqabul, Şirvan, Sabirabadı keçməklə Saatlı rayonuna çatıblar.

Velosipedçilər gün ərzində cəmi bir neçə saat yatmaq şərtilə üçüncü gün İmişli və Beyləqanı da arxada qoyaraq Qarabağa -Fuzuliyə çatıblar. Sevindirici haldır ki, Azərbaycanın bölgələrində yerli əhali tərəfindən marafona böyük maraq və diqqət göstərilib. Velosipedçilərin getdiyi hər ra-



loyürüşün müəyyən hissəsində iştirak ediblər. Eyni zamanda, velosipedçilərimiz həmin ərazilərdə olan Azercell Ekspres ofislərinə də baş çəkiblər.

"Yolumuz Qarabağadır" marafonunun məqsədi sağlam həyat tərzini təşviq etmək, gənclər arasında vətənpərvərlik hissinin daha da yüksəlməsinə töhfə verməkdən ibarət idi.

Azercell-in dəstəyilə baş tutan marafon iştirakçıları pulsuz rabitə və sürətli mobil internetlə təmin olunublar. Bu səbəbdən gənclərin yürüş zamanı operativ şəkildə video görüntü və şəkillərlə paylaşmaları mümkün olub. Velosipedçilər "Yolumuz Qarabağadır" marafonuna həsr olunmuş

Facebook səhifəsində və digər sosial şəbəkələrdə keçdikləri hər rayonda maraqlı məqamları əks etdirən foto və video materiallar paylaşıblar. Hətta istirahət saatlarında velosipedçilər Azercell-in Bookmate əlavəsinin köməyilə kitab oxumağa da vaxt tapıblar.

Qeyd etməliyik ki, marafon iştirakçıları peşəkar idmançılar deyil. Onlar özlərinə məxsus sadə model velosipedlərlə yürüşə çıxıblar və qarşıya qoyulan məqsədə nail olmağı bacarıblar.

Xatırladaq ki, marafona rəhbərlik edən Adil Məmmədli və Rüfət Nəcəfov bundan əvvəl Azercell-in dəstəyilə baş tutan "Siqaretsiz həyat daha gözəldir" aksiyasında iştirak ediblər. Bu aksiya çərçivəsində onlar bir dəfə qaçaraq Bakıdan şimal, ikinci dəfə cənub sərhədinə qədər məsafə qət ediblər.

Azercell Telekom MMC bundan sonra da sağlam həyat tərzini təbliğ edən və vətənpərvərlik ruhunun yüksəlməsinə yönələn marafon və aksiyalara dəstək

informasiya-kommunikasiya texnologiyalarından istifadənin mövcud vəziyyəti və təhsil sistemində tətbiqinin üstül

İKT-nin təhsil sistemində tətbiqinin xüsusiyyətləri

Böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi təhsilin bütün dövrlərində cəmiyyətin diqqət yetirdiyi başlıca məsələlərdən biri olub və bu gün də belədir. Ölkəmizdə dövlət müstəqilliyi bərpa olunduqdan sonra təhsilə yanaşma tərzi kökündən dəyişdi.

(əvvəli ötən sayımızda)

nologiyası, məhsulun keyfiyyətinə nəzarət,

material və hazır məhsulların bir təsərrüfat-

çılıq subyektindən digərinə çatdırılmasının

kimi işlərin həyata keçirilməsində birgə fəa-

Ukladların hər birinin inkişafı müxtəlif

mərhələlərdən keçmişdir ki, bu da ölkələrin

iqtisadi artımına bir-birindən fərqlənən

müxtəlif səviyyəli təsir göstərmişdir. Köh-

nəlmiş ukladlar öz həlledici təsir gücünü

tədricən itirmiş, fəaliyyətləri dövründə ölkə-

lərdə yaradılmış milli varidatın tərkib hissə-

ləri olan istehsal, infrastruktur obyektlərini,

Müxtəlif dalğaların davametmə müddət-

dövrünün müəyyən hissəsinin qismən üst-

elm, bilik və mədəni irsi və s. miras qoya-

ləri 50-ildən çoxdur. Bunun əsas səbəbi

üstə düşməsi və sönmə dövrünün uzan-

ması olmuşdur. Fikrimizcə, innovasiya

keçmiş dalğanın fəaliyyətinin itirilməsi

dövrü ilə yeni dalğanın yaranması

"dəqiq-vaxtında" prinsipi əsasında təşkili

liyyət göstərirlər.

raq aradan çıxmışlar.

innovasiyanın planlaşdırılması, xammal,

Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə çərçivəsində təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan yaradıb və bununla da milli elektron təhsil şəbəkəsinin inkişafına təkan veriləcək, həmcinin məzmuna cıxıs daha da asanlaşacaq. Bundan əlavə, təhlükəsiz informasiya sisteminin fəal istifadəsi ilə təhsil ocaqları ardıcıl surətdə internetə çıxışla təmin olunur. Təhsil Şəbəkəsi təhsil sisteminə dünya standartlarına uyğun bir sıra xidmət və servisləri təqdim edəcək. Azərbaycan Təhsil Şəbəkəsinin yaradılması RYİN-in birbaşa dəstəyi ilə həyata keçirilir və şəbəkə üzrə işlərin görülməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi AZEDUNET-ə yaxından kömək edir. AZEDUNET-in yaradılması

inkişaf etmiş ölkələrdə mövcud olan bir sıra xidmət və servislərin göstərilməsinə imkan verəcəkdir. Şəbəkə qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınmaqla yaradılır, Azərbaycanda onu tətbiq etməyə isə IT üzrə qabaqcıl dünya şirkətləri yardım edəcəklər. Yaxın zamanlarda Azərbaycanın 200 məktəbi artıq bu şəbəkəyə qoşulacaqdır. Təhsil nazirliyinin İnformasiya və Ehtiyatlar Mərkəzinin (İEM) işə salınması imkan verəcək ki, şəbəkə informasiya təhlükəsizliyi sistemi ilə təmin edilsin və təhsil müəssisələri, orta və ali məktəb-

lər uşaqların daxil olmaları qadağan edilmiş parnoqrafiya, zorakılıq səhnələri olan və s. resusların sanksiyalaşdırılmamış müdaxiləsindən İnternetsüzgəclər vasitəsilə qorunsun. Məktəblərdəki antivirus proqramları İEM-in proqramı ilə avtomatik olaraq yenilənəcəklər.

İEM servislərində həmçinin tədris üçün konten - elektron tədris resursları, müəllimlərin təqdimatları, elektron təhsilin səmərəli tətbiqi üçün metodiki materiallar və s. yerləşdiriləcəkdir. İEM-də quraşdırılmış texnologiya imkan verəcək ki. Azərbaycanın təhsil şəbəkəsinə qoşulmuş bütün məktəblər üçün mərkəzin xüsusi zalında veb-mühazirələr və ya açıq dərslər keçirilsin.

Təhsil şəbəkəsinin elektron resurslarından və servislərindən istifadə elə bilmək üçün təhsil portalı yaradılır. Təhsil prosesinin müxtəlif iştirakçıları təhsil portalına farqli interfeyslərlə daxil ola biləcəklər.

Ümumiyyətlə, infrastrukturun təkamülü təhsilin inkişafına güclü təsir göstərib. Distant təhsil, təhsil şəbəkələrinin yaradılması və onların yüksək funksionallığı məhz infrastrukturun inkişafı sayəsində mümkün olub. Simsiz texnologiyalar isə tədrisin prinsipcə yeni səviyyədə qurulmasını təmin edə bilər. Simsiz texnologiyalar üzərində qurulan tədris "hər yerdə, hər zaman" məfhumu ilə xarakterizə edilə bilər.

Nəzərə çatdıraq ki, AZEDU-NET-ə qoşulan məktəblərin sayı gündən-günə artmaqdadır. Ölkənin 35 şəhərinin təhsil müəssisələri AZEDUNET-ə qoşulub.Hazırda şəbəkəyə bütün ölkə üzrə 600-dən artıq təhsil müəssisəsi qoşulub: "300-dən çox təhsil müəssisəsi Bakı və Sumqayıt şəhərlərində, qalanları isə Azərbaycanın 33 şəhərində yerləşir. Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Ağsu, Ağdaş, Bilsuvar şəhərlərinin qoşulması planlaşdırılır.

Dövlət Programının həyata keçirilməsi çərçivəsində artıq bir sıra nəticələr əldə edilib, bütün komponentlər üzrə işlərin bünövrəsi qoyulub. Proqram çərçivəsində 2008-2009-cu illərdə Məlumat və Resurs Mərkəzi yaradılıb, 20 məktəbin iştirakı ilə "Elektron Məktəb" pilot layihəsinə başlanıb, 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub, Milli Təhsil Potalı yaradılıb (www.edu.az) və s. işlər görülüb. Dövlət Proqramı çərçivəsində 5800 nəfər inzibati-idarəetmə, 25180 nəfər pedaqoji və 800 nəfər texniki heyət təlimlərə cəlb olunub. Bundan əlavə, cari ildə Dövlət Programı çərçivəsində Azərbaycan Təhsil Şəbəkəsinə əlavə 400 təhsil müəssisəsinin qoşulması, onların yüksək sürətli internetə çıxışla təmin edilməsi, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər "Elektron Məktəb" və 23000 nəfər pedaqoji heyətin təlimlərə cəlb olunması planlaşdırılıb. Ümumi olaraq proqram çərçivəsində treninqlərdə 43 mindən artıq pedaqoji işçi iştirak edib. Ümumiyyətlə, Azərbaycanda təhsil sektorunda çalışan 170 min müəllimin hamısının



proqram çərçivəsində İKT-nin tədrisdə tətbiqi üzrə treninglərdə iştirakı gözlənilir.

Bakı və Sumqayıt şəhərlərinə 2005-ci ildə verilmiş komponentlərin 1500 ədədinin modernizasiyası və onların regionlara göndərilməsi, bu təhsil müəssisələrindəki kompyuterlərin əvəzinə yeni 1500 ədəd kompyuterin verilməsi də qarşıda duran vəzifələrdəndir. "Elektron məktəb" layihəsinə regionlardan daha 10 məktəbin əlavə olunması, "İntel" korporasiyası ilə birgə həyata keçirilən "Bir şagird - bir kompyuter" layihəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə əlavə 1500 ədəd notebookların verilməsi nəzərdə tutulub.

Müəllimlərə İKT üzrə biliklərin verilməsi "Mədəd" təşkilatı tərəfindən həyata keçirilir. Treninqləri 250 nəfər təlimçi və inzibati heyət aparır. "İntel", "Relief İnternational", "Microsoft", HP, BMT-nin İnkişaf Proqramı kimi təşkilatlarla əməkdaşlıq edən "Mədəd" müəllimlərin İKT üzrə

biliklərinin təkmilləşdirilməsi üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirib. Azərbaycanda təhsil sahəsində çalışanların İKT üzrə biliklərinin artırılması üçün beynəlxalq tədris proqramları bazasında "Müəllimlərin peşəkar səviyyəsinin

təkmilləşdirilməsi", "İntel gələcək

üçün təhsil", "Pedaqoji və inzibati-idarəetmə heyəti üçün İKTnin təhsildə tətbiqi və idarəetmə sistemləri üzrə maarifləndirilməsi", "Elektron məktəb" kimi kurrikulumlar hazırlanmış və təlim prosesi məhz onlar əsasında qurulmuşdur. Dövlət proqramı çərçivəsində təhsil işçilərinin İKT üzrə biliklərinin təkmilləşdirilməsi Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən 90 təlim mərkəzi vasitəsilə həyata keçirilir.

(davamı gələn sayımızda)

P.O.Həsənova, BDU-nun dosenti, iqtisad elmləri doktoru

"TCF" BOKT Açıq Səhmdar Cəmiyyəti ΜΛΙΙΎ Α ΥΑΖΙΎ ΥΑΤΙΝΑ ΠΛΙΡ ΒΛΙΛΝΟ Η ΕΚΛΡΛΤΙ

	Qeyd	31 dekabr	31 dekabr
		2015-ci <u>il</u>	2014-cü <u>il</u>
AKTİVLƏR			
Osas vəsaitlər	7	7 875	-
Qeyri-maddi aktivlər	8	176 526	-
Uzunmüddətli maliyyə aktivləri	9	=	-
Müştərilərə verilmiş kreditlər	10	4 418 242	4 962 903
Pul vəsaitləri və onların ekvivalentləri	12	2 778 627	61 768
Banklarda yerləşdirilmiş depozitlər	13	-	.=:
Digər aktivlər	11	2 398	168 028
CƏMİ AKTİVLƏR		7 383 668	5 192 699
KAPİTAL			
l Səhmdar (nizamnamə) kapitalı	17	300 000	300 000
Kapital ehtiyatları	18	-	:=:
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		60 998	(76 223)
СӘМІ КАРІТАL		360 998	223 777
ÖHDƏLİKLƏR			
Maliyyə sektoru qarşısında öhdəliklər	14	7 000 500	4 967 922
Cari mənfəət vergisi üzrə öhdəliklər	15	20 132	
Digər öhdəliklər	16	2 038	1 000
CƏMİ ÖHDƏLİKLƏR		7 022 670	4 968 922
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		7 383 668	5 192 699
MƏCMU GƏLİRLƏRƏ DAİR HESABAT (MƏN	VFƏƏT V		
31 dekabr 2015-ci il tarixinə	0.1	Vaccount	baycan Manatı ila
	Qeyd	2015	2014
Faiz gəlirləri	19	1 236 905	111 831
Faiz xərcləri	20	(407 555)	(45 922)
Xalis faiz gəlirləri PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABA'	TT	829 350	65 909
31 dekabr 2015-ci il tarixinə	11	Azərbaya	can Manatı ilə
of action and the entracement	Qeyd	2015-ci il	2014-cü il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə mənfəət /zərər		157 353	(76 223)
Mənfəət vergisi üzrə xərclər	23	(20 132)	(70 223)
Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər:	23	(20 132)	
	7	2 625	-
Qeyri-maddi aktivlərin amortizasiyası	8	44 132	-
	7	.=0	
gəlirlər/zərərlər	55		
Dövriyyə kapitalında dəyişikliklər:			
 Müştərilərə verilmiş kreditlər artım/azalma 	10	544 661	(4962903)
Digər aktivlərdə artım/azalma	11	165 630	(168 028)
G . C	1.5	20 122	

Əsas vəsaitlərin alınması	7	(10500)	:=
QMA alınması və digər kapital qoyuluşları	8	(220 658)	
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		(231 158)	-
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul			
vəsaitlərinin hərəkəti			
Mülkiyyətçilərin kapital qoyuluşu			300 000
Alınmış kreditlər	14	2 032 578	4 967 922
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti		2 032 578	5 267 922
Pul vəsaitlərinin və bank overdraftlarının xalis artması (azalması)		2 716 859	61 768
İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları		61 768	
SECURITY AND STREET, WINDOWS AND SECURITION		10.17.00.00.00.00.00.00.00.00.00.00.00.00.00	P. Santa Control State

15

16

9

13

20 132

1 038

915 439

2 778 627

2 716 859

Baş mühasib Aybəniz Balakişiyeva

1 000

61 768

61 768

(5 206 154)

Cari mənfəət vergisi üzrə öhdəliklər

Digər öhdəliklər üzrə artım/azalma

Əməliyyat fəaliyyətindən yaranan pul

İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin

İlin sonuna pul vəsaitləri və bank overdraftları

İdarə Heyətinin sədri Elşad Münsif

İl ərzində artım (azalma)

vəsaitlərinin xalis hərəkəti

Qiymətli kağızların əldə edilməsi

Banklarda yerləşdirilmiş depozitlər

hərəkəti

KAPİTALDA DƏYİŞİKLİKLƏR	HESAE	BATI			
31 dekabr 2015-ci il tarixinə				Azərbaycan M	Ianatı ilə
	Qeyd	Nizamnamə Kapitalı	Kapital ehtiyatları	Bölüşdürül- məmiş mənfəət	Cəmi Kapital
31 dekabr 2013-cü il tarixə qalıq			-	9	5
2014-cü il üzrə xalis mənfəət		:-:	-	(76 223)	(76 223)
Mülkiyyətçilərin kapital qoyuluşları		300 000	9	•	300 000
Elan edilmiş dividendlər		2₩9	-		=
31 dekabr 2014-cü il tarixə qalıq		300 000		(76 223)	223 777
2015-ci il üzrə xalis mənfəət				137 221	137 221
Mülkiyyətçilərin kapital qoyuluşları		-			
Elan edilmiş dividendlər		-	-	-	
31 dekabr 2015-ci il tarixə qalıq		300 000	-	60 998	360 998

Son 5 ildə VİSA kartlardan istifadə 13 dəfə artıb



"Hər hansı artım uzaq məsafədən daha yaxşı hiss olunur. Biz də nəzər yetirdikdə son 5 ildə Azərbaycanda VİSA kartlardan istifadə üzrə 13 dəfə artım görürük". Bu sözləri Bakıda keçirilmiş mətbuat konfransında VİSA-nın Azərbaycan, Belarusiya və Moldova üzrə regional direktoru İqor Kavalyov demişdir. Onun sözlərinə görə, Azərbaycanda VİSA kartlardan istifadə üzrə artım Gürcüstan, Qazaxıstan kimi qonşu ölkələrlə müqayisədə də ciddi nəzərə çarpır.

O, həmçinin bildirib ki, kartlardan vəsaitlərin çıxarılması da 2,5 dəfə artıb.

Qeyd edək ki, Visa və "Kapital Bank" ASC Azərbaycanda ilk dəfə olaraq daşıyıcısı olan Dual Card-da Visa debet və kredit kartını təqdim edib.

Özündə iki kartı birləşdirir

Bu kartla bütün əməliyyatları daha rahat şəkildə həyata keçirmək mümkündür.

"Kapital Bank"ın Visa Dual Card-ında bir çip mövcuddur. Fərq ondan ibarətdir ki, çip iki kartın - debet və kredit kartlarının nömrələrini özündə birləşdirir. Bunların hər birinin

özünün nömrələri mövcuddur, bu nömrələr həmçinin kartın üz tərəfində də göstərilir. Müştəri ödəniş əməliyyatlarını həyata keçirən zaman bank müstəqil olaraq hansı əlavənin istifadə olunacağını müəyyən edir. Ticarət-xidmət müəssisəsində əməliyyat aparılan zaman POS-terminal çipə daxil edilmiş məlumatı oxuyur və borcun silinməsi üçün iki əlavədən birinin müstəri tərəfindən seçilməsini təklif edir.

"Visa Dual Card" Azərbaycanda bütün növ elektron ödəmələrin inkişafına müsbət təsir göstərəcək",- Visa-nın Azərbaycan, Belarusiya və Moldova üzrə regional direktoru İqor Kavalyov bildirib.

"Kapital Bank"ın Satış kanalları departamentinin direktoru Vüsal Nağıyev isə qeyd edib ki, bu layihə Banka əlavə uğur gətirəcəkdir.

MƏTANƏT



Bakcell şirkətinə yeni rəhbər təyin edilib



Bu barədə şirkətin keçirdiyi mətbuat konfransında məlumat verilib.

Telekommunikasiya sahəsində 20 illik iş təcrübəsi olan Nikolay Bekers bu vəzifəyə təyin olunmazdan əvvəl dünyanın bir çox tanınmış telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə ça-

N.Bekers qeyd edib ki, Azərbaycana yeni gəlib və Azərbaycan dili biliyi çox aşağı səviyyədədir. O, ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan dilini təkmilləşdirəcəyini də bildirib. Cənab Bekers səlahiyyətlərinin icrasına mayın 1-dən başlayıb.

Uşaqları internetdəki arzuolunmaz məzmunlardan qorumaq artıq daha asan

Bakcell şirkəti uşaqlar üçün internetdən istifadənin daha təhlükəsiz olmasını təmin edən yeni internet paketləri istifadəyə verib. Bu barədə də keçirilən mətbuat konfrasında bildirilib. Bu yeni paket və Enginet şirkətinin təklif etdiyi "Internet Filtrasiya Xidməti" ilə Bakcell abunəçiləri uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edəcəklər.

Enginet şirkəti tərəfindən istifadə edilən "Websense" filtrasiya sistemi ilə uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxış məhdudlaşdırılır. Bu cür məzmunlu materiallara böyüklər üçün materiallar, narkotiklər, qumar oyunları, irqçi, bayağı, zorakılıq təbliğ edən və s. daxildir.

Uşaqları bu cür məzmunlu materiallardan xilas etmək üçün isə sadəcə *134*10#YES yığaraq və ya "10" yazıb 5934 qısa nömrəsinə SMS göndərərək Bakcell şirkətinin təklif etdiyi Təhlükəsiz İnternet Paketlərini əldə edə bilərsiniz. Bu paketdən həm mobil telefon, həm də notebook kimi cihazlarda istifadə oluna bilər.

MƏTANƏT

"Bakcell şirkəti uzun illər boyu yüksək standartlara cavab verən müştəri xidmətlərini təmin edir"

"Caspian Telecom"

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz korporativ müştərilərinə yüksək keyfiyyətli məhsul və xidmətlərini təqdim etməkdə davam edir. Ölkədə ən geniş və dayanıqlı şəbəkəyə malik olan Bakcell şirkəti hər bir müştərisini qarşılıqlı biznes tələbatlarına uyğun olaraq, ən əlverişli təkliflə təmin etmək üçün tariflərinin çeşidini daim artırır.

"Caspian Telecom" MMC olaraq, biz Bakcell şirkəti ilə 2009-cu ildən

zərbaycan Respublikası, Bakı şəhəri Z1096, Q.Qarayev pros.84, mən.38

yoxlamasını apardıq.

"ANR Audit" MMC-nin direkto

19 aprel 2016-cı il

Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyət

ÖEN: 1900137052 udit Lisenziyası № AT 113

84, Q.Qarayev Str, app. 38 AZ1096, Baku, Azerbaijan Tax ID No: 1900137052 Audit License No: AT 113

MÜSTƏQİL AUDİTORUN RƏYİ

«TCF» Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarına 1. Biz «TCF» BOKT Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2015-ci il tarixinə təqdim edilər maliyyə vəziyyətin dair hesabat, həmin tarixdə tamamlanan il üzrə məcmu gəlirlərə dair hesabat, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından, eləcə də əsas uçot

prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının audit

2. Hazırkı maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq Hazirki maiiyyə nesabatarının Maiiyyə riesabatarının beynətxaq standartarına uygun otaraq hazirlanmasına və düzgün təqdim edilməsinə görə Rəhbərlik məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılar daxildir: firildaqçılıq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı; mailyyə hesabatlarının hazirlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sisteminin yaradılması, tətbiq edilməsi və davam etdirilməsi; müvafiq uçot siyasətinin seçilməsi tərəfilməsi gərəfidə ayılı alana mədələ yaradılmaşının iləli stirilməsi.

və tətbiq edilməsi; şəranuən asını olaraq mequivalikinin masuliyyəti

3. Bizim məsuliyyətiniz apardığımız audit yoxlamasına əsasən maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz audit yoxlamasını Beynəlxalq Audit Standardarı əsasında apardıq. Həmin Standardarın tələblərinə görə, biz etik tələblərə əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmaliyiq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.

4. Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə

votanı yokanınanın inanyya nesadanarındaki mədiəgiər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurlar yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar uditorun mülahizələrindən, eləcə də firildaqçılıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirirlməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müassisənin daxili nəzərət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, səraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə müəssisə

Bizim fikrimizcə, təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımındar

Cəmiyyətin 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.

maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir. Hesab edirik ki, əldə etdiyimiz auditor sübutları rəy bildirmək üçün kifayət qədər əsas verir.

ANR

Audit

və tətbiq edilməsi; şəraitdən asılı olaraq məqbul uçot təxminlərinin irəli sürülməsi

əməkdaşlığa başlamışıq. Bu illər ərzində Bakcell şirkəti bizə qarşı münalara cavab verən korporativ müştəri xidmətlərini təmin edib, fərdi yanaşma və çevik qiymət siyasətini həyata keçirib. Bu səbəbdən, bir korporativ müştəri olaraq, biz digər şirkətlərə də "Bakcell"in xidmətlərindən istifadə etməyi tövsiyə edirik. İnanırıq ki, telekommunikasiya sahəsində fəaliyyət göstərən bu iki aparıcı şirkət arasında əməkdaşlıq gələcəkdə yalnız korporativ

sibətdə yüksək standart-

"ANR Audit" Məhdud Məsuliyyətli Cəmiyyəti

anraudit@office.az

korporativ müştərimiz olmaqla yanaşı, bu şirkətin innovativ layihələrin dəstəklənməsinə olan peşəkar münasibəti və istəyi bizə insanları onların həyatını daha da asanlaşdıran qabaqcıl texnologiya və nadir təkliflərlə təmin etmək

> üçün daha bir imkan yaradır. Bizim şirkətlərimiz eyni məqsədi bölüşürlər – müştərilərimizə onların xərclədiyi pulun müqabilində daha

müştəri-şirkət münasiçox dəyər vermək. Biz bəti çərçivəsində məhhər bir korporativ dudlaşmayacaq və birgə müştərimizlə eyni təcrübəyə nail olmaq üçün daha maraqlı, innovativ layihələrə imza atılaəlimizdən gələni edəcəcaq",- deyə "Caspian Teyik",- deyə Bakcell şirkətinin baş marketinq və lecom" MMC-nin sədr satış direktoru cənab müavini xanım Mahizər Tağıyeva bildirib. Fedja Hadziç bildirib.

"Caspian Telecom" kimi müştəri ilə əmək-MMC uzun illərdir ki, daşlıq etmək bizım üçün özəl və dövlət qurumlaoldugca xosdur. Bizim rına, bank sektoruna fiber optik texnologiya bazasında ən müxtəlif pian Telecom" MMC ləri, virtual özəl şəbəkətelefoniya, şəbəkə təhtorinqi, 3G texnologiyaları ilə bank

sistemlərinin qurulması

İnformasiya və Kommunikasiya Texnologiyaları xidmətləri göstərir. "Casfiber-optik kabel üzərindən internet, fiber-optik və ayrılmış Ethernet xətlər (VPN), SWİFT, video müşahidə, korporativ İP lükəsizliyi, şəbəkə monixidmətlərini göstərməklə yanaşı, eyni zamanda "Ailə TV" kabel televiziyası və "Ailə NET" internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir. Öz fəaliyyətində ən yüksək texnologiyalardan istifadə edən "Caspian Telekom" şirkəti mobil operator seçimində də öz prinsiplərinə sadiq qalaraq, ən son texnologiyalardan istifadə edən, üstün şəbəkə və geniş əhatə dairəsinə malik olan, keyfiyyətli xidmət və sərfəli qiymət təklif edən "Bakcell" şirkətinə üstünlük verib.

Xanım Mahizər Tağıvevanın Bakcell ilə əməkdaşlıq barədə danışdığı video müsahibəni bu keçiddən istifadə edərək izləyə bilərsiniz: https://goo.gl/K4W8ZT

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda bənzəri olmayan internet təklifləri ilə abunəçilərini sevindirməyə davam edir. Şirkət iPhone istifadəçiləri üçün pulsuz Instagram xidmətini istifadəyə verdiyini elan edir. Bir müddət öncə Bakcell Novruz hədiyyəsi kimi Pulsuz Facebook və Klass tarifində olan abunəçilər üçün pulsuz Whatsapp kimi müxtəlif innovativ data təkliflərini təqdim edib.

İndi iPhone mobil telefonlarına sahib olan

ləri xüsusi sərfəli iPhone paketləri daxilində Instagram xidmətindən pulsuz istifadə etmək imkanı qazanacaqlar. Yeni iPhone paketləri əsas internet paketindən və abunəçilərin öz iPhone mobil telefonlarında istifadə edə biləcəyi xüsusi bonusdan - "Instagram"dan istifadə etmək üçün əsas internet paketinin həcminə bərabər olan həcmdə pulsuz trafikdən ibarət-"Bakcell şəbəkə-

sində iPhone istifadəçilərinin sayı çoxdur və onların əksəriyyəti fəal Instagram istifadəçiləridir. "Bakcell"in "Daha

yaxın olaq" fəlsəfəsinə uyğun olaraq, biz çalışırıq ki, abunəçilərimiz yaşadıqları xoş anları öz yaxınları, dostları və ailələri ilə daha çox paylaşmaq imkanına malik olsunlar. Biz inanırıq ki, indi hər bir iPhone istifadəçisi təqdim edilən bu internet paketlərindən özünə ən çox uyğun olanını seçə biləcək. Aylıq istifadə həcmindən asılı olaraq siz təkliflərdən birini seçə və ona uyğun internet paketində "Instagram"dan pulsuz faydalana bilərsiniz", deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

iPhone istifadəçiləri olan Bakcell abunəçiləri üçün "Instagram"dan pulsuz istifadə imkanı

bütün Bakcell abunəçi-

Bakcell əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüşüblər

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüş keçiriblər. Görüş zamanı bu il öz 20 illiyini qeyd edən Bakcell şirkətinin nailiyyətləri və tələbə və məzunlar üçün təşkil olunan "Smart Start" təcrübə proqramı və "AppLab" innovativ mobil developer layihəsi barədə məlumat verilib.

Bu proqram şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləyərək, telekommunikasiya sahəsi üzrə dəyərli iş təcrübəsi toplamaq üçün əla bir fürsətdir. "Smart Start" programında təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq



məqsədilə 2 ay müddətində "Bakcell"dən təqaüd alırlar. Programın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar. Bununla yanaşı, "Smart Start" programının bütün məzunları Bakcell şirkətində açılan iş yerlərinə potensial namizəd

hesab olunurlar.

2015-ci ildə "Smart Start" təcrübə programında iştirak etmək üçün Bakcell şirkətinə 2000 nəfərdən çox namizəd müraciət edib. Telefon vasitəsilə 688 nəfərlə müsahibə aparılıb, onlardan 480 nəfəri sınaq və qrup müsahibələrin-

dən keçmək üçün seçiliblər. Onlardan 190 nəfəri fərdi müsahibələrə dəvət olunaraq uğur qazanıb, 32 nəfər isə proqramda iştirak edib. Təcrübə keçənlər arasında proqramı müvəffəqiyyətlə bitirmiş ən fəal və perspektivli 3 gənc Bakcell şirkətində işlə təmin olmaq imkanı əldə edib-

"AppLab" regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Şirkət mobil program tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı, Wayra UK şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.

'Excelsior Hotel Baku" oteli açıq hovuzun yay mövsümünü açıq elan edir



20 may 2016-cı il tarixindən etibarən "Excelsior Hotel Baku" oteli açıq hovuzun yay mövsümünü açıq elan edəcək. İsti yay günlərində uzağa gedərək dincəlmək imkanı olmayanlar üçün gözəl imkan olacaqdır. Açıq hovuzun kənarında böyüklərlə yanaşı, uşaqların səviyyəli xidməti, peşəkar

da doyunca istirahət etməyi üçün hər cür şərait yaradılıb. Açıq hovuzun bir nəfər üçün giriş qiyməti həftə içi günlər 20 AZN və həftə sonu 25 AZN təşkil edir. 6 yaşa qədər uşaqlar pulsuzdur. "Excelsior Hotel Baku" öz gözəlliyi, yüksək

personalı və eyni zamanda, universal imkanları ilə fərqlənir. Otelin imkanlarından istifadə etməklə burada gözəl istirahət etmək olar. Oteldə istirahət edən qonaqlar müasir restoranlarda dünya, Avropa və Milli mətbəxin yeməklərindən dada bilərlər.


"AZAQROTREYD" ASC-NİN 31 DEKABR 2015-Cİ İL TARİXİNƏ MALİYYƏ HESABATLARI

Aktivlər	2015-ci il	2014-cü il
Uzunmüddətli aktivlər		
Qeyri-maddi aktivlər		1001
Torpaq, tikili və avadanlıqlar	1671496	1801694
Daşınmaz əmlaka investisiyalar		
Bioloji aktivlər		1
Təbii sərvətlər		1
İştirak payı metodu ilə uçota alınmış		
investisiyalar		
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Sair uzunmüddətli maliyyə aktivləri		
Sair uzunmüddətli aktivlər	66428	66428
CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR	1737924	1868122
Qısamüddətli aktivlər		
	1007	1007
Ehtiyatlar Oısamüddətli debitor borcları	1087 5293	1087
Pul vəsaitləri və onların		41222
ekvivalentləri	20297	41322
SUPPLEMENT OF SECURITY OF SECU		
Sair qısamüddətli maliyyə aktivləri Sair qısamüddətli aktivlər		
CƏMİ QISAMÜDDƏTLİ	26677	42409
AKTİVLƏR	20077	4409
CƏMİ AKTİVLƏR	1764601	1910531
KAPİTAL VƏ ÖHDƏLİKLƏR	2015-ci il	2014-cü il
Kapital		
Ödənilmiş nominal (nizamnamə)	1286464	1286464
kapital		
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət	456884	589640
(ödənilməmiş zərər)	5.00 miles (5.00 m	2000. School (2000)
CƏMİ KAPİTAL	1743348	1876104
Uzunmüddətli öhdəliklər		
Uzunmüdətli faiz xərcləri yaradan		30.7
öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş		
öhdəliklər		
Təxirə salınmış vergi öhdəlikləri		
Uzunmüddətli kreditor borcları		
Sair uzunmüddətli öhdəliklər		
CƏMİ UZUNMÜDDƏTLİ		
ÖHDƏLİKLƏR		
Qısamüddətli öhdəliklər		
Qısamüddətli faiz xərcləri yaradan		100
öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş		
öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə	2677	27252
öhdəliklər		0.5
Qısamüddətli kreditor borcları	9187	4266
Sair qısamüddətli öhdəliklər	9389	2909
CƏMİ QISAMÜDDƏTLİ	21253	34427
ÖHDƏLİKLƏR	50,000 to 100,000	5 - 5 - 5 - 5 - 5 - 5 - 5 - 5 - 5 - 5 -
CƏMİ ÖHDƏLİKLƏR		
CƏMİ KAPİTAL VƏ	1764601	1910531

Mənfəət və zərər hesabtı

Əməliyyat gəliri	840559	875274
Satışın maya dəyəri	840559	875274
Ümumi mənfəət		
Sair əməliyyat gəlirləri		
Kommersiya xərcləri		
İnzibati xərclər		
Sair əməliyat xərcləri	493199	461324
Fəaliyyətin dayandırılmasından	347360	413950
mənfəətlər (zərərlər)		
Əməliyyat mənfəəti (zərəri)		
Maliyyə mənfəəti (zərəri)		
Asılı və birgə müəssisələrin		
mənfəətlərində (zərərlərində) pay		
Vergiqoyulmadan əvvəl mənfəət		
(zərər)		
Mənfəət vergisi	69472	82790
Adi fəaliyyətdən mənfəət (zərər)		
Fövqəladə mənfəət (zərər)		
Hesabat dövründə xalis mənfəət		
(zərər)		
Bazis hər bir səhmin mənfəəti	277888	331160
Qatılmış hər bir səhmin mənfəəti		

Direktor: O. M. Xəlilov Bas mühasib: İ. V. Setina





"AZAQOTREYD" ATSC

AUDİT APARILMASININ ŞƏRTLƏRİ

Sizin "AZAQROTREYD" ATSC ilə mühasibat (maliyyə) hesabatının auditinin aparılması haqqında təklifinizi qəbul edərək bu məktub-öhdəliyi təsdiq edirik. Audit standartlarına və digər hüquqi-normativ aktlara əsasən 01.01.2015-ci ildən 31.12.2015-ci ilədək olan dövrün maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən maliyyə hesabatlarının sənədləri yoxlanılacaqdır. Bizim tərəfimizdən audit Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən aparılacaqdır.

Bizim tərəfimizdən audit Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən aparılacaqdır. Auditin məqsədi 31.12.2015-ci il tarixə "AZAQROTREYD" ATSC-nin mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında auditorun fikrini ifadə edən rəy verməklən ibarətdir. Audit zamanı öz nəticələrimizi əsaslandırmaq üçün Sizin təşkilatın işçilərinin köməyinə ümid edərək, daxili nəzarətin vəziyyətinin, uçot məlumatlarının yetərliliyinin və düzgünlüyünün yoxlanılmasında bir sıra prosedurlardan və testlərdən istifadə edəcəyik. Auditin testlərinin seçilməsindən və digər özünəməxsus xüsusiyyətlərin, auditlə əhatə olunacaq sənədlərin həcmindən asılı olaraq qeyri-müəyyənlik və səhvlərin aşkar edilməsi riski mövcuddur. Biz hər şey edəcəyik ki, həmin riski minimuma endirmək mümkün olsun, lakin nəticənin tam dəqiqliyinə (auditdə qəbul edilmiş ümumi qaydaya əsasən) zəmənət verə bilmərik. Siz mühasibat üçotu və hesabatlarında müəyyən edilmiş qaydadan kənarlaşmaların və mühasibat hesabatlarının qəsdən təhrif edilməsi faktlarının aşkar edilməsi haqqında bizim yazılı hesabatmızla məlumatlandırılacaqasınız. Bundan başqa, Sizin tapşırığınıza əsasən biz Sizə istədiyiniz xidmətləri göstərə bilərik. Biz auditin aparılmasına dair müqavilənin şərtlərinə və "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən göstərdiyimiz xidmətləra görə məsuliyyət daşıyacağıq. Biz Sizin təşkilatın kommersiya sirrinə riayət edilməsi üzrə öhdəliyi öz üzərimizə götürürük.

nə riayət edilməsi uzrə ondəniyi oz uzərimizə götürürük.

Üçət siyasətinin seçilməsinə və tətbiq edilməsinə, daxili nəzarət və mühasibat yazılışlarının anluğunun təmin olunmasına, ilkin uçot məlumatlarının düzgün əks etdirilməsi də daxil edilməklə asibat hesabatlarının tərtib edilməsinin düzgünlüyünə "AZAQROTREYD" ATSC -nin məsuliyyətini Sizin nəzərinizə çatdırırıq. Biz Sizin "AZAQROTREYD" ATSC -nin rəhbərliyindən xahiş edirik ki, audit üçün təqdim edilər

ıtların tam və dürüst olmasını rəsmi təsdiq edəsiniz. Ümidvarıq ki, auditin tam aparılması üçün zəruri olan mühasibat sənədləri və digər məlumatla

ərəmcamımıza təqdim olunacaqdır. Ümid edirik ki, Sizin mühasibat balansı göstəricilərinin dürüstlüyü haqqında bizim fikrimizi dəyişmək məqsədilə hər hansı bir formada əməkdaşlara heç bir təzyiq göstərilməyəcəkdir. Qəbul etdiyimiz audit normalarına əsasən həmin şərtin pozulması auditin aparılmasına dair müqavilənin vaxtından əvvəl dayandırılması üçün əsasdır. Göstərilən xidmətlərin dəyəri "AZAQROTREYD" ATSC ilə bağlanmış müqavilədə öz əksini tapmışdır

Ayrı-ayrı işlərin dəyəri məsuliyyət dərəcəsinə müvafiq olaraq dəyişə bilər.

Xahiş edirik ki,Sizə təqdim olunan mühasibət balansı göstəricilərinin dürüstlüyünün təsdiqinin razılıq haqqında məktub-öhtəliyin surətini imza edib, onun məzmununa dair təklif və iradlarınızı inə razılıq haqqında məktub-öhtəliyin

"RR - VAM Beynəlxalq Audit



DÜNYA

Biznesmenlər Böyük Britaniyanın Aİ-dən çıxmasını dəstəkləyir



Böyük Britanivanın isgüzar dairələrinin 300-dən çox nümayəndəsi iyunun 23-də keçiriləcək referendumda bri-

taniyalıları Avropa İttifaqından çıxmağa səs verməyə çağırıb.

Mayın 16-da "Daily Telegraph" qəzetində dərc olunan açıq məktubun müəllifləri Birləşmiş Krallığın Aİ-də iştirakının ölkənin rəqabətə davamlılığına maneə olduğunu qeyd ediblər.

Məktubu imzalayanlar arasında Britaniyanın "Superdrug" apteklər şəbəkəsinin banisi Piter Qoldşteyn, "Sony" kompaniyasının Avropa bölməsinin keçmiş vitse-prezidenti Stiv Daudel, "Goldman Sachs" bankının keçmiş direktoru Devid Sismi və "British American Tobacco" tütün kompaniyasının direktorlar şurasının keçmiş sədri Patrik Şixi də var. Məktubu orta və kiçik müəssisələrin ümumilikdə 300-dən çox rəhbəri imzalayıb.

"Ericsson" şirkəti sürücüsüz elektrik avtobuslarını sınaqdan kecirib

İsveçin "Ericsson" şirkəti şəhərdə sürücüsüz hərəkət edən dünyanın ilk elektrik avtobuslarını nümayiş etdirib.



Yeni avtobuslar sınaqları aparılan beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulub ki, bu da nəqliyyat vasitəsinin şəhər şəraitində təhlükəsiz hərəkətini təmin edir.

Avtobuslarda real vaxt rejimində birbaşa videoyayımın həyata keçirilməsi üçün kameralar və avtobusun olduğu yer haqqında məlumatlar ötürən modul quraşdırılıb. Elektrik avtobusların idarəetməsi üçün "Ericsson Transport Operation Center" və "Connected Traffic Cloud" həllərindən istifadə olunur.

Bildirilir ki, sürücüsüz nəqliyyatın düzgün fəaliyyəti üçün "5G" şəbəkəsinə ehtiyac duyulur. "Ericsson" və "Telia" mobil rabitə operatoru ilk sınaq beşinci nəsil rabitə şəbəkəsini 2018-ci ildə Stokholm və Tallinn səhərlərində istifadəyə verməyi planlaşdırır. "5G" kommersiya şəbəkələrinin isə 2020-ci ilədək təşəkkül tapması gözlənilir.

Avrozonada bu il ÜDM artımı 1,6 faiz olacaq

İqtisadi və maliyyə məsələləri üzrə Avropa komissarı Pyer Moskovisinin proqnozlarına əsasən, Avropada iqtisadi artım əsas ticarət tərəfdaşlarının fəallığının zəifləməsi fonunda bir qədər ləngiyəcək.

Yaz proqnozlarına görə, Avropa Komissiyası avro zonasında ümumi daxili məh-



sulda (ÜDM) 2016-cı il üzrə 1,6 faiz, 2017-ci ildə isə 1,8 faiz artım gözləyir. Xatırladaq ki, bu rəqəm 2015-ci ildə 1,7

Istifadəçilər öz cihazlarına 210 milyard mobil program quraşdıracaqlar

Ötən ildə mobil qurğu istifadəçiləri öz cihazlarına təxmi-



nən 156 milyard mobil program quraşdırıblar. "IDC" tədqiqat şirkətində

çalışan analitiklərin giymətləndirməsinə görə, nəticədə mobil proqramların (reklam sayəsində qazanılmış gəlirlər istisnadır) satışından əldə olunan gəlir 34,2 milyard ABŞ dolları təşkil edib.

Mütəxəssislərin proqnozuna görə, 2020-ci ildə istifadəçilər öz cihazlarına 210 milyarddan artıq mobil proqram quraşdıracaqlar ki, bu da təxminən 57 milyard dollar məbləğində gəlir gətirəcək.

Mobil program bazarının yüksələn xətt üzrə inkişaf etməsinə baxmayaraq, ekspertlər xəbərdarlıq edirlər ki, sonrakı illərdə cihazlara qurulan mobil tətbiq və onlardan əldə olunan gəlir azalmağa başlayacaq.

"IDC" analitik şirkətinin qiymətləndirməsinə görə, 2016-2020-ci illəri əhatə edən beşillik dövrdə cihaza qurulan mobil proqramların sayı üzrə orta illik artım tempi 6,3 faiz təşkil edəcək. Bu halda yuxarıda göstərilən dövrdə mobil tətbiqlərin satışından əldə olunan gəlir orta hesabla 10,6 faiz artacaq.

"Metsamor" AES "Fukusima"nın taleyini yaşaya bilər"

"Metsamor" atom elektrik stansiyası (AES) təkcə Ermənistanla sərhəd ölkələr deyil, bütün dünya üçün təhlükədir.



Bunu Trend-ə Türkiyənin "Strategic Outlook" beynəlxalq araşdırma mərkəzinin prezidenti Yusuf Çinar deyib.

Onun sözlərinə görə, "Metsamor" AES istənilən an Yaponiyanın "Fukusima-1" AES-nin taleyini yaşaya bilər.

Ekspert əlavə edib ki, elmi məruzələrə əsasən, elektrik stansiyasının istismar müddəti çoxdan başa çatıb.

Y.Çinarın sözlərinə görə, Avropa İttifaqının stansiyanı bağlamaqla bağlı çoxsaylı çağırışlarına Ermənistan heç bir reaksiya vermədi ki, bunun da iki səbəbi var: "Birincisi, Ermənistan "Metsamor" AES-in hesabına öz enerji tələbatını ödəyir. İkinci səbəb isə siyasidir: atom elektrik stansiyası Türkiyə və Azərbaycanın yaxınlığında yerləşir və bu ölkələrin təhlükəsizliyinə təhdid törətməyə davam edir".

O qeyd edib ki, dünya ictimaiyyəti bu real təhlükəyə lazımi diqqət ayırmalıdır.

Məşhur avtomobil şirkəti alıcılarını aldadırmış

Yaponiyanın nəhəng avtomobil şirkəti "Suzuki Motors" avtomobillərin sınaq qaydalarını pozduğunu etiraf edib.

Bu barədə şirkətin yaydığı bəyanatda deyilir.

Şirkətin avtomobillərin atmosfer tullantıları və yanacaq sərfiyyatı effektivliyi ilə

bağlı keçirdiyi testlər Yaponiya tənzimləyici orqanlarının tələblərinə uyğun olmayıb. "Suzuki" şirkəti düzgün testlərin nəticələrini təqdim edərək bildirib ki, məlumat-

ları dəyişdirməyə ehtiyac yoxdur. Düzgün olmayan vasitələrlə sınaqdan keçirilən 16 model avtomobil hazırda

dünyanın müxtəlif ölkələrində satılır. Onlar 2010-cu ildə istifadəyə verilib.

Doğru olmayan metodlarla 2,1 milyon avtomobil sınaqdan keçirilib. Bundan sonra yalnış metodlarla heç bir

avtomobil sınaqdan kecirilməyib. Məlum olub ki, doğru olmayan metodlarla sınaqdan keçirilən avtomobillər xaricdə satılan avtomobil şirkətlərinə tətbiq edilməyib.

Daha əvvəl yapon xəbər agentliyi Kiodonun yaydığı məlumata görə, şirkət avtomobillərin sınaqdan keçirilməsində qanunları pozduğunu etiraf etmək istəyir.

Bu xəbər Suzuki səhmlərinin kotirovkalarda kəskin düşməsi ilə nəticələnib. Yaponiya Nəqliyyat Nazirliyi bütün avtomobil istehsalçılarını dövlət normalarına uyğun metodlar haqqında hesabat verməyə məcbur edib.

Oxşar qalmaqallı hadisə "Mitsubishi Motors" şirkətində də yaşanıb. Aprelin sonlarında şirkət etiraf edib ki, minik maşınlarının yanacaq sərfiyyatı haqqında qəsdən yalnış məlumat verib. Daha sonra şirkət bəyan edib ki, 1991-ci ildən qeyri-qənaətbəxş sınaq üsullarından istifadə edib.



RADIO REKLAMI VƏ YA RADIODA REKLAM

Radio reklamı və va radioda reklam radio stansiyalarından translyasiya olunan hər hansı reklamı ifadə etmək üçün ümumi termindir. Radio reklamı istehlakçıların reklam vasitələri ilə əhatə olunmasına görə, demək olar ki, ən kütləvi reklam növlərindən biridir. Mövcudluğunun qısa müddətli olmasına baxmayaraq, radio reklam daim inkişaf edərək, təkmilləşərək digər reklam vasitələri ilə raqabət aparır.

Radio məişətimizə möhkəm daxil olmuşdur, doğrudur. Son zamanlar digər reklam vasitələrinə nisbətən radionun rolu azalmışdır. Buna baxmayaraq, hər gün radionu işə salaraq biz radio reklama qulaq asırıq. Bu, reklamın müstəsna olaraq təsirli vasitəsidir və bütün bunlara əlavə olaraq daha qənaətcil və operativdir: radioda reklam elanlarının hazırlanmasına çox vaxt tələb olunmur, belə elanın qiyməti nisbətən ucuzdur.

Radio reklamı asanlıqla və qeyri-iradi olaraq dərk olunur: radioya səhər yeməyi yeyərkən, avtomobildə və qatarda gedən zaman, işdə nahar fasiləsi zamanı qulaq asmaq olar. Buna görə də radio reklam verilişini əyləncəli və ya maarifləndirici, zəhlə tökməyən formada, dostluq və təbii danışıq manerasında qurmaq lazımdır.

Əgər qəzet və jurnal reklamları əsasən formal və təmkinli xarakter daşıyırsa, radiodakı reklam verilişləri səmimi, sərbəst və daha yüksək improvizasiyalı olmalıdır.

Təqribən 30 saniyədən 1 dəqiqəyədək davam edən



müddət ərzində reklam elanı asanlıqla dərk olunur. Özü də musiqi ilə müşayiət olunan radio reklamı daha yaxşı mənimsənilir.

Yadda saxlamaq lazımdır ki, qavrayışda radio özünəməxsus xüsusiyyətlərə malikdir: əgər oxucu qəzet alıbsa, o, bu qəzeti istənilən vaxt və bir neçə dəfə nəzərdən kecirə bilər. Radioreklamı bir dəfə və planlaşdırılan zaman fəaliyyət göstərir. Buna görə də tələb olunur ki, reklamın translyasiyası zamanı verilişə müvafiq məqsədli qrup (məsələn: səhər 8-ə qədər və saat 8-dən sonra fəhlələr, qulluqçular, tələbələr; saat 9-dan-12-yə qədər evdar qadınlar və pensiyaçılar və s.) qulaq assın və bundan asılı olaraq mətnlərin məzmunu variasiya etsin.

Radio reklam müraciətində qəzet və jurnal reklamına nisbətən təkrarlanmanın qəbul edilməsinə çox zaman müraciət etmək lazımdır, belə ki, radio dinləyicisi reklam proqramının ayrı-ayrı məqamlarını heç də həmişə ilk dəfədən dərk etmir. Əgər hər bir radio reklam verilişi eyni musiqi siqnalı ilə başlayır və qurtarırsa, ciddi müəyyən edilmiş vaxtda translyasiya olunan ən səmərəli

müntəzəm radio reklamı xüsu-

silə qiymətlidir. Radio reklamı reklam informasiyasının verilməsi və səslə dərk olunması (qavranlıması) üçün radio şəbəkəsindən istifadə edilməsini tələb edir ki, bu da səs reklamıdır. O, ağıla nisbətən hisslərə daha çox təsir göstərir, belə ki, onu gündəlik məşğuliyyətə fon kimi dərk edirlər.

Radio reklamını səsli reklamın növlərindən biri hesab etmək olar. Səsli reklama həmçinin səsli indor-reklam (ing. "indor" – "daxili"), bazarlarda metroda, vağzallarda, təyyarə limanlarında, nəqliyyatda səsli reklam da aiddir.

Bir çox radiostansiyalar yalnız musiqi və xəbərləri, onların arasında isə reklamı verirlər. İnsan radio reklama qulaq asmaya da bilər, lakin firmanın adının və onun göstəricilərinin hardasa dörd-beş dəfə təkrar

olunması yaddaşa daxil olur. Səmərəli radio reklamı digər radio elanların "pərdəsindən" keçməli və dinləyicisinin şüarına daxil olmalıdır.

Klassik baxımdan radio reklamı mağazadan kənar reklama və mağaza daxili reklama bölünür.

Mağazadan kənar reklam radio translyasiya şəbəkəsi: kənd, şəhər, rayon, vilayət, eləcə də yarmarkalarda, bazarlarda, satış sərgilərində radio qovşaqları vasitəsilə həyata keçirilir.

Mağaza daxili reklam bir ticarət müəssisəsi çərçivəsi ilə məhdudlaşır və radio translyasiya qurğuları vasitəsilə həyata keçirilir və onların gücləndiriciləri mağazadan kənara (küçəyə) çıxarıla bilər. Bu halda verilişin reklam təsiri və dinləyicilərlə əhatə olunması

Mağazadaxili reklama əmtəələrin (malların) daxil olması və mövcudluğu, onların xassələrinin izah edilməsi, onlara qulluğa görə məsləhətlər, alıcılara göstərilən xidmətlər barəsində məlumatlar (malların çatdırılması, parçanın biçib kəsilməsi və s.) haqqında, əmtəələrin satış metodları və qaydası haqqında elanlar daxildir. Elanların mətni mikrofon vasitəsilə verilir.

Radioda verilən elanlar rahatdır, dövri mətbuatda kiçik partiyada malların reklamının aparması məqsədəuyğun deyil.

(davamı gələn sayımızda)

F.M. Qarayev, BDU-nun dosenti

İqtisadi terminlərin mənşəyi haqqında araşdırmalar

Devalvasiya

Bəlkə də il varım əvvəl bu terminin mənasını yalnız iqtisadçılar bilirdi desək, yanılmarıq. Lakin dünya iqtisadiyyatında baş verən dəyişikliklər, eləcə də onların milli iqtisadiyyatımıza təsiri bu və bu kimi bir çox iqtisadi və siyasi terminlərin gündəlikdə dəfələrlə işlənməsinə və eyni zamanda, insanların maariflənməsinə də səbəb oldu. Hazırda devalvasiya sözü ən çox istifadə olunan populyar igtisadi terminlərdən biridir. Çoxları terminin mənasına müəyyən qədər bələd olsa da, tam olaraq, leksik mənasını bilmirlər. Sözün etimologiyası ilə bağlı mülahizələrlə tanıslıq devalvasiya termininin daha yaxşı dərk edilməsinə kömək edəcək.

Devalvasiya sözü deprefiksi və valuation isminin birləşməsindən əmələ gələn sözdür. Bir çox iqtisadi terminlər kimi, ingilis dilindən dilimizə və dünya dillərinə keçən devaluation termini dilimizdə devalvasiya kimi işlənir. De - prefiksi ingilis dilindəki fransız və latın dillərindən alınan sözlərin önündə işlənən sözdüzəldici şəkilçidir. Latın dilindən tərcümədə de- çıxışlıq hal bildirən – dan şəkilçisi, dair, aid kimi qəbul olunur. Valuation hissəsi isə ilk dəfə təxminən 1520-ci illərdən başlayaraq orta fransız dilində işlənmişdir. Valuation sözünün valuer (qədim fransız dilindəki valoir),

yəni qiymət verən şəxs sözündən yarandığı dilçilik elminə məlumdur. Hələ 1898-ci ildə istifadə olunan devalvasiya (devaluation) sözü yalnız 1914-cü ildən sonra spesifik maliyyə xarakteri daşımağa başlamışdır. Xatırladım ki,

devalvasiyanın mənası milli pul vahidinin dəvərdən düşməsi kimi qəbul olunur.

Revalvasiya (revaluation) termini mənasına, yaranma tarixinə və ön şəkilçisinə görə devalvasiya sözündən qəti fərqlənir. 1610-cu ildə ilk dəfə yazılı mənbələrdə istifadə edildiyi yəqin edilən revalvasiya devalvasiyanın tam əksidir. Belə ki, sözün prefiksi olan re- hissəcivi yenidən, təkrarən mənasını verir. Revalvasiya dəyərdən düşmüş milli valyutanın dəyərinin əvvəlki qiymətə qayıtması, yenidən yüksəlməsi deməkdir.

Defisit sözünə ilk dəfə 1782-ci ildə yazılı mənbələrdə rast gəlinmişdir. Latın dilindəki "bu istənilir, çatışmır" kimi tərcümə olunan

defisit sözü fransız, sonra isə ingilis və digər dünya dillərinə keçmişdir. Dilimizə bu söz rus dilinin təsiri vasitəsilə keçmişdir. Buna baxmayaraq, defisit sözünün Azərbaycan dilində kəsir kimi əvəzlənməsi də mövcüddur. Akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə çap olunmuş Böyük İqtisadi Ensiklopediyada defisit termini büdcədə xərclərin gəlirləri ötməsi, istehsal amillərinin, istehsal şeylərinin tarazlaşması üçün zəruri olan pul, əmtəə və xidmətlərin çatışmazlığına deyilir. Defisit sözünün antonimi **profisit** sözü isə Azərbaycan dilinə tərcümədə artıqlıq, müsbət saldo kimi qəbul olunur. Profisit termini daha çox büdcənin gəlirləri xərclərini üstələdiyi halda işlədilir.

> Hazırladı: Gülər Əzizova, ADU-nun filologiya və jurnalistika fakültəsinin tələbəsi

Dünyanın ən məşhur Oracle mütəxəssisləri Azərbaycanda

Mayın 14-də ölkəmizdə ilk dəfə olaraq möhtəşəm Oracle konfransı baş tutub. Nüfuzlu Oracle USA şirkəti tərəfindən təşkil edilən və Azercell tərəfindən dəstəklənən bu təşəbbüs OTN (Oracle Technology Network) EMEA turu tərkibində görüş formatında keçirilib.

Azercell-in sponsorluğu ilə EMEA turu çərçivəsində dünyanın ən məşhur 4 Oracle mütəxəssisi öncə Almaniyada, daha sonra İtaliya və Azərbaycanda İT həvəskarları ilə görüşüblər. Onlar Bakıda öz təcrübələrini paylaşaraq, tədbir iştirakçılarını ən son texnoloji yeniliklərlə tanış ediblər. OTN görüşü çərçivəsində Böyük Məlumat bazalarının yenilənməsi, məlumatın sorğulanmasında gecikmələrin aradan qaldırılması və verilənlər bazasından istifadə zamanı istifadə edilən

program təminatları barədə mühazirələr səslənib.

Görüş zamanı ümumilikdə 7 çıxış baş tutub. Yekun sessiyada 1 saatlıq panel diskussiyası təşkil olunub və burada iştirakçıların suallarına vaxt ayrılıb. Maraqlı sual verən iştirakçılara xüsusi hədiyyələr təqdim olunub və püşkatma nəticəsində iştirakçılardan 2 nəfəri hədiyyə olaraq "Oracle" kursu əldə edib.

Konfransda dünyanın ən məşhur Oracle mütəxəssisləri olan Christian Antognini, Mike Dietrich, Joel Perez və Bjoern Rost kimi İKT ulduzları çıxış

Qeyd edək ki, bu maraqlı tədbirə giriş pulsuz olub və konfransa 160 nəfərdən çox iştirakçı qatılıb.

Azərbaycanda İKT-nin inkişafına dəstək verən öncül şirkət kimi məhz Azercell Telekom MMC-nin bu təşəbbüsü dəstəkləyəcəyi şübhəsiz idi. Belə ki Azercell azərbaycanlı gənclərin İKT sahəsində biliklərinin artmasına, onların dünya səviyyəli peşəkarlara çevrilməsinə yardım olan hər bir tədbirə yardımçı olur. Şirkət universitetlərin istedadlı tələbələri, SABAH qruplarının üzvləri üçün mütəmadi olaraq maraqlı görüşlər təşkil edir. Azercell Azərbaycanda TEDx toplantısının keçirilməsinə, Azərbaycan Qadınlarının İKT Klubunun layihələrinin reallaşmasına, bacarıqlı gənclərin biznes dialoqu platformasına çıxmasına kömək edib. Azercell-in dəstəyilə fəaliyyət göstərən Barama İnnovasiyalar Mərkəzində indəyədək onlarla gənc öz layihəsini dünya bazarına çıxarmağa, şəxsi

şirkət qurmağa nail olub. Ümid edirik ki, Oracle konfransı da bu sahəyə maraq göstərən, karyera qurmaq istəyən gənclərin seçim etməsinə yardımçı olacaq.



DEAL DIZAYN Daimi tərəfdaşınız




Ofis mebeli və layihələr

- Metal dolablar
- Metal stellaj sistemi
- Metal tumbalar
- Metal seyflər
- Metal masalar

Tel.: 012 480 37 55 E-mail: office@idealdizayn.az www.idealdizayn.az

"Uşaq Qaynar Xətt" xidmətinə 15000 müraciət edilib

Azercell Telekom MMCnin dəstəyi ilə yaradılan və fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə bu ilin yanvaraprel ayları ərzində 1173 zəng daxil olub. Qaynar xətt xidmətinə edilən zənglərin sayı hər rüb artmaqdadır. Buna səbəb qaynar xəttə olan etimad, uşaqlar tərəfindən bir-birilərinə ötürülən müsbət təcrübə, habelə Bakı və digər şəhər və rayonlarda aparılan məlumatlandırma kampaniyalarının təşkilidir. 2010-ci ildə "Azercell"-in dəstəyi ilə Bakıda yaradılan "Uşaq Qaynar Xətt"-in əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi bu illər ərzində "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə müxtəlif problemlərlə bağlı



NARAHATSAN? QORXURSAN?

təhsil və hüquqi ehtiyaclar və s. ilə bağlı olub. Azərbaycan "Uşaq Qaynar Xətt" xidmətindən daha çox dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa

məruz qalan, psixoloji və

məruz qalmış, fiziki və əqli

cəhətdən əlilliyi olan, qaç-

emosional problemlərlə

üzləşən, kobud rəftara

qın və məcburi köçkün

əlilliklə bağlı məsələlər,

tin daha üstün bir cəhəti sözügedən xidmətə müraciət edən uşaqların anonimliyinin qorunmasıdır ki, bu da onların daha səmimi olmasına şərait yaradır. Digər bir tərəfdən, fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən "Uşaq Qaynar Xətt" xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə Milli Məclisin deputatı Malik Həsənova atası **ƏVƏZ HƏSƏNOVUN**

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Azərbaycan İqtisadçılar İttifaqı və "İqtisadiyyat" qəzetinin kollektivi Milli Məclisin deputatı Malik Həsənova atası

ƏVƏZ HƏSƏNOVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə Əmlak məsələləri Dövlət komitəsinin sədri Kərəm

Həsənova atası **ƏVƏZ HƏSƏNOVUN**

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Azərbaycan İqtisadçılar İttifaqı və "İqtisadiyyat" gəzetinin kollektivi Əmlak məsələləri Dövlət komitəsinin sədri Kərəm Həsənova atası

ƏVƏZ HƏSƏNOVUN vəfatından kədərləndiklərini bildirir

və dərin hüznlə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

Təsisçi:

akademik Ziyad SƏMƏDZADƏ Baş redaktor: Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Ədalət Muradov, Elşad Səmədzadə, Müşfiq Atakişiyev, Mirdamət Sadıqov, Mehriban Alışanova, Xanhüseyn Kazımlı, Məhiş Əhmədov, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirgasım Vahabov, Süleyman Qasımov, Cahangir Qocayev.

Kompyuter

mərkəzinin direktoru

Oqtay ORUCLU oktay_oruc@mail.ru

Əliyar Əliyev küçəsi, 7

Redaksiyanın ünvanı:

Redaksiya: 566-09-60 Ümumi şöbə: 514-14-27 (fax) Mühasibatlıq: 566-63-08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompyuter mərkəzində yığılmış və səhifələnmiş, "Zaman-Azər" MMC

firmasının mətbəəsində çap edilmişdir. Lisenziya: 022201 İndeks: 0355 Tiraj: 3400